



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Heydər

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 091 (5322) 24 may 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin"

*IV İslam Həmrəyliyi
Oyunlarının qalib
idmançıları, onların
məşqçiləri və idman
ictimaiyyətinin
nümayəndələri ilə
görüş keçirilib*

BAKU Səh 2
2017
4th Islamic Solidarity
Games



Qarabağ həqiqətləri professor
Əli Həsənovun yeni
təqdimatında



6

Azad Rəhimov: "İslamiada
Azərbaycanın mötəbər tədbirləri
yüksək səviyyədə keçirməyə
qadir olduğunu
göstərdi"



5

Siyavuş Novruzov:
"Azərbaycan İslam Həmrəyliyi
Oyunlarının keçirilməsində yeni
standartları
müəyyən etdi"



5

Vüqar Rəhimzadə: "Həyatımın
ən yaddaqalan anı ümummilli
liderimiz Heydər Əliyevlə ilk
görüşdüyüm
gün olub"



8

"Müasir dünyada din
amilindən başqa
məqsədlər üçün də
istifadə
olunur"



5

Beş il ərzində
96 milyon meyvə tinqi
yetiştiriləcək



10

13

Sarkisyanın xarici
siyasəti - uğursuzluq
və məğlubiyyət
fonunda



14

"Məcburi qaydada
məhkəməyə
gətiriləcəklər"



12

Ölkəmizə turistlərin
cəlb edilməsi
baxımından ideal
imkanlar yaradılıb



“Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin”

IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Mayın 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər. Dövlətimizin başçısı görüşdə nitq söyləyib:

“Əziz dostlar. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları başa çatdı. Azərbaycan bu Oyunlarda növbəti qələbə qazandı. Bu parlaq qələbə münasibətilə bütün idmançıları, məşqçiləri, idman mütəxəssislərini ürəkdən təbrik edirəm və sizə yeni qələbələr, yeni uğurlar arzulayıram.

Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu, böyük tarixi qələbədir. Nəzərə alsaq ki, bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu Oyunlara göndərmişdilər, elbətə, bu qələbənin əhəmiyyəti artır.

Ardı Səh. 3



“Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin”

IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Əvvəli Səh. 2

Əlbəttə, biz hamımız yaxşı bilirik ki, bu qələbə təsadüfi qələbə deyil. Çünki idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünyaya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında artıq öz güclərini göstərmişlər və Azərbaycan dünyaya miqyasında güclü idman dövləti kimi tanınır.

Bizim son nailiyyətlərimiz də deməyə əsas verir ki, bu qələbə təsadüfi qələbə deyil. Azərbaycan idmançıları 2015-ci ildə Avropa Oyunlarında 56 medal qazanmışlar və komanda hesabında ikinci yere çıxa bilmişlər. Keçən il Yay Olimpiya Oyunlarında medalların sayı 18-ə çatdı. Bu, bizim Olimpiya Oyunlarında iştirakımızın tarixində ən böyük rəqəmdir və medalların sayına görə Azərbaycan 14-cü, Avropa ölkələri arasında 7-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə idi. Yeni, bugünkü qələbənin çox möhkəm təməli var və bu, onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, Azərbaycan dövləti inkişaf edir. Çünki ancaq inkişaf etmiş ölkələrdə idman



həm dövlətə, həm xalqa böyük qələbə gətirir. Biz idmançılarımızla fəxr edirik. Mən bütün idmançılarımızı bu böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram.

Bu Oyunlar, eyni zamanda, onu göstərir ki, Azərbaycanda aparılan düşünülmüş siyasət, o cümlədən idman sahəsində öz bəhrəsini verməkdədir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. Son illər ərzində bu istiqamətdə atılmış addımlar, apardığımız si-

yasət bu gözəl nəticəni bizə verdi.

Bu gün Azərbaycanda idman ictimai proseslərin inkişafında xüsusi yer tutur. İdmançılara cəmiyyətdə çox xoş münasibət var. İdmançılara olan hörmət göz qabağındadır və hər bir vətənpərvər Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını alqışlayır, bu uğurlarla fəxr edir. Hər dəfə bizim bayrağımız qaldırılanda, dövlət himnimiz səslənəndə hər bir vətənpərvər insan qürur hissi keçirir. Bu 10 gün ərzində idmançılarımız xalqımıza qələbə sevinci bəxş etdilər. Bu 10 gün ərzində

Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tribunallarda yarışları izləyən tamaşaçılar böyük coşqu, böyük sevgi ilə sizin qələbələrinizi alqışlayırdılar, sizinlə bərabər buna sevinirdilər, bu qələbə sevincini sizinlə bölüşürdülər.

İdman hər bir ölkənin ictimai həyatında xüsusi yer tutur və bu gün idmanın inkişafı, bax, bu gözəl nəticələrə gətirib çıxarırdı. Biz haqlı olaraq öz qələbələrimizlə fəxr edirik, eyni zamanda, sizin nümunəniz, bu Oyunlarda idmançılarımızın qələbələri, əminəm ki, yaxın gələcəkdə idman bölmələri-

nə uşaqların axınına daha da sürətləndirəcək. Çünki biz hər dəfə növbəti böyük idman qələbəsindən sonra görürük ki, idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar, yeniyetmələr idman bölmələrinə üz tuturlar, sizin kimi olmaq istəyirlər, sizə oxşamaq istəyirlər. Gənc nəsil, uşaqlar görəndə ki, dövlət idmançıları qiymətləndirir, onları mükafatlandırır, onlara bütün şəraiti yaradır, əlbəttə, idmana daha da böyük maraq olacaq. Bu da nəticə etibarilə Azərbaycan gəncliyinin, xalqının sağlamlığına xidmət göstərəcək. Əlbəttə ki, biz idmançılarımızın uğurları ilə fəxr edirik və bu, bizim ölkəmizin şöhrətini artırır. Ancaq, eyni zamanda, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləvilidir. İdman sağlam həyat tərzidir və biz hamımız çox istəyirik ki, Azərbaycanda sağlam həyat təzi yanaşması üstünlük təşkil etsin. Bu gün bu, belədir, dövlət siyasəti də məhz bu istiqamətdə aparılır və eyni zamanda, sizin qələbələriniz bizim siyasətimizi dəstəkləyir.

Bu Oyunların keçirilməsi əlbəttə ki, ölkəmiz üçün tarixi hadisə idi. Şadam ki, bu qələbəni şərtləndirən, qələbəyə aparın bütün qurumlar çox yaxşı işlədilər. Həm əvvəlki illərdə, həm Oyunlar ərəfəsində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar, məşqçi korpusu, idman mütəxəssisləri, əlbəttə, idmançılar bir komanda, bir ailə kimi bir

amala xidmət edərək, bu qələbəni mümkün etdilər. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün idman qurumları çox sıx əlaqədə işləyirlər və hesab edirəm ki, uğurlarımızın təməlinə bu amil dayanır. İdmançılar üçün isə biz bütün şəraiti yaratmışıq. Bölgələrdə 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi, Bakı şəhərində isə istənilən beynəlxalq yarış keçirmək üçün ən müasir və gözəl idman obyektləri fəaliyyət göstərir.

Oyunların keçirilməsində Təşkilat Komitəsinin rolunu xüsusi qeyd etmək istəyirəm. Təşkilat Komitəsi Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görüb, bütün hazırlıq prosesi diqqət mərkəzində idi. Təşkilat Komitəsi ən xırda məsələyə qədər bütün lazımi tədbirləri görüb ki, həm idmançılar, həm də qonaqlar üçün yaxşı şərait yaradılsın. Ölkəmizə minlərlə xarici qonaq gəlmişdi. Mən Təşkilat Komitəsinin işini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır. Çünki Mehribanın rəhbərliyi ilə üçüncü beynəlxalq mötəbər yarışma keçirilir - 2012-ci ildə "Eurovision" mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, - o, birinci Oyunlar idi, Oyunların standartları yox idi və hazırlıq üçün bizim cəmi iki ilimiz var idi, - və bu dəfə İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir.

Ardı Səh. 4

24 may 2017-ci il

“Bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin”

IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Əvvəli Səh. 3

Əlbəttə, bu, onu göstərir ki, Təşkilat Komitəsi öz vəzifə borcunu ləyaqətlə, şərəflə icra edib. Mən Təşkilat Komitəsinin bütün üzvlərinə minnətdarlığımı bildirmək istəyirəm.

Eyni zamanda, Əməliyyat Komitəsi çox fəal işləyib. Bu Əməliyyat Komitəsi Avropa Oyunlarının da təşkilini təmin edibdir və xarici mütəxəssislər də bizə kömək göstərirlər. Oyunların açılış və bağlanış mərasimləri də çox möhtəşəm idi. Mən yaxşı bilirəm ki, Təşkilat Komitəsi bu iki möhtəşəm təqdimatla çox ciddi məşğul olub. Həm açılış, həm bağlanış mərasimi ölkəmizin imkanlarını, xalqımızın istedadını göstərir. Eyni zamanda, onu göstərir ki, Azərbaycan və Azərbaycan xalqı öz milli, dini dəyərlərinə sadıqdır, onları qoruyur.

Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yeni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadıq, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirik və bu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətinin təəcəssümü etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir.

Bizim uğurlarımızın təməlinə Vətən sevgisidir və idmançılarımızı da qələbələrə aparacaq əsas amil budur. Biz görürük ki, idmançılar necə sevinirlər, xalqımız necə sevinir. Bu on gün ərzində biz bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizni birləşdirən bizim əqidəmizdir, tariximizdir və gələcəyə baxışlarımızdır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Azərbaycan müsəlman aləmində çox böyük rəğbətə layiq olan bir ölkədir.

Bakıda keçirilmiş Oyunlar sayca üçüncü İslam Həmrəyliyi Oyunlarıdır. Birinci Oyunlar Səudiyyə Ərəbistanında, ikinci İndoneziyada, üçüncü isə Azərbaycanda keçirilib. Səudiyyə Ərəbistanı müsəlman aləminin mərkəzi-



dir, İndoneziya müsəlman aləmində əhali baxımından ən böyük ölkədir. Müsəlman aləminin bu iki aparıcı ölkəsindən sonra üçüncü Oyunların, - halbuki bu Oyunların adı dördüncüdür, amma biz bilirik ki, cəmi üçüncü dəfə keçirilibdir, - Azərbaycanda keçirilməsi, əlbəttə, bizə olan böyük hörmətin və inamın təzahürüdür.

Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında çox sevindirirdim ki, elə bil hamı mənə bir fikri çatdırmaq istəyirdi - hamı böyük minnətdarlıq hissi ilə təşkilatı məsələlərin yüksək səviyyədə və peşəkarlıqla həll olunduğunu deyirdi. Əlbəttə ki, bu, bizi çox sevindirir. Oyunların bu səviyyədə keçirilməsi ölkəmizin gücünü, qüdrətini göstərir. Göstərir ki, biz istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil edə və eyni zamanda, öz standartlarımızı da tətbiq edə bilərik və bunu edirik. Avropa Oyunları bundan sonra ancaq Azərbaycan standartları əsasında keçiriləcəkdir. Bilirəm ki, bu standartlara çatmaq çətin olacaq.

Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar.

Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbay-

cana gələn turistlərin sayı milyonlarla ölçülür. Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yeni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır.

İdman yarışları, Olimpiya Oyunları, İslam Oyunları, Avropa Oyunları elə bir tədbirdir ki, bu tədbirlərdə həm idmançılar, həm ölkələr rəqabət aparırlar. İqtisadi, siyasi sahələrdə, beynəlxalq münasibətlər sahəsində bəzən birinciliyi müəyyən etmək üçün bəzi qurumlar, təşkilatlar çətinlik çəkirlər. Çünki müəyyən meyarlar olmalıdır. İdmanda isə hər şey açıq-aydındır. Azərbaycan birinci yerdedir, Azərbaycan qalibdir.

Əlbəttə, bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxınsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar.

Bax, bu Oyunların tarixi əhəmiyyəti məhz bundadır. Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bi-

zim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilafalara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq.

Eyni zamanda, Azərbaycan müsəlman aləmini Qərb aləmi ilə birləşdirən ölkədir. Təsəvvür edin, iki il ərzində bir ölkədə, bir şəhərdə Avropa və İslam Oyunları keçirilir. Bu Oyunlarda 100-dən çox ölkə iştirak edir. Heç bir başqa ölkə bax, bu nailiyyətlə öyünə bilməz. Haqlı olaraq fəxr edirik ki, biz bunu edə bilmişik. Ölkəmiz həm Qərb dünyasında, həm müsəlman aləmində etibarlı tərəfdaş, dost və qüdrətli dövlət kimi tanınır.

Bir məsələni də qeyd etmək istəyirəm. Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir. Bizim xalqımızın çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz müasir dövrdə o qədər də böyük deyil. Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə görün, nə qədər böyük uğurlar əldə etmişik. İdman isə ölkələrin gücünü, siyasətini göstərir, xalqların gücünü göstərir. Sovet döv-

ründə heç vaxt bizim aqlımıza gələ bilməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər.

Biz müstəqillik gününün ərəfəsindəyik. Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik. Bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə verilən növbəti töhfədir.

Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirik ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir.

Bir daha qayıdıram çıxışımın əvvəlinə. Bütün bu qələbələri bizə idmançılar bəxş ediblər. Ona görə, mən onları bir daha təbrik edirəm, onları qucaqlayıram, bağrıma basıram və onlara yeni qələbələr, uğurlar arzulayıram.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu. Sonda xatirə şəkilləri çəkdirildi.

Siyavuş Novruzov: “Azərbaycan İslam Həmreyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi”



Bakı - 2017 IV İslam Həmreyliyi Oyunları Azərbaycanda yüksək səviyyədə keçirildi və ölkəmiz bir daha yüksək təşkilatçılıq qabiliyyətini göstərdi. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, ölkəmiz IV İslam Həmreyliyi Oyunlarını eel səviyyədə təşkil etdi ki, bu oyunları

keçirəcək ölkələr Azərbaycan standartına uyğun keçirmək haqqında düşünəcəklər: “Bizdən əvvəl İslam Həmreyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların neçə yüksək səviyyədə keçirildiyinin şahidi oldular. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmreylik ilə keçirə bilsin. 57 İslam ölkəsinin 54-ü bu Oyunlarda iştirak etdi. İndiyə qədər keçirilən İslam Həmreyliyi Oyunlarında bu qədər ölkənin iştirakı ən yüksək göstəricilərdən biridir. Azərbaycan İslam Həmreyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi”. Deputat vurğulayıb ki, böyük dövlətlərin yüzilliklər boyu keçdiyi yolu Azərbaycan qısa müddətdə keçdi və bu gün Azərbaycan Olimpiya Oyunlarının keçirilməsinə də hazırdır: “Hesab edirəm ki, gələcəkdə belə bir qərar qəbul olursa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir”.

S.Novruzov vurğulayıb ki, İslam Həmreyliyi Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına mühüm töhfə verəcək: “Bu gün Azərbaycana kifayət qədər turistlər gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə dünyada yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar ölkəmizi daha yaxşı tanıyır və turist kimi ölkəmizə üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir”. Deputat İslam Həmreyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin də yüksək səviyyədə təşkil olunduğunu bildirib. O qeyd edib ki, mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri səhnələşdirilmiş formada nümayiş etdirilib.

Azad Rəhimov: “İslamiada Azərbaycanın mötəbər tədbirləri yüksək səviyyədə keçirməyə qadir olduğunu göstərdi”



“Bakı-2017” IV İslam Həmreyliyi Oyunlarında iştirak edən bütün idmançılar, missiya rəhbərləri İslamiadanın təşkilindən məmnunluqlarını bildiriblər. Qürur hissi ilə deyə bilirik ki, IV İslam Həmreyliyi Oyunları Rio Olimpiadasından da yüksək səviyyədə keçirildi. Azərbaycan IV İslam Həmreyliyi Oyunları ilə belə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu dünyaya göstərə bildi. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri, “Bakı-2017” IV İslam Həmreyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov mayın 23-də Oyunların yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

Prezident İlham Əliyevin idmançılarla görüşdə Rio Oyunlarında yüksək nailiyyətlərimizin IV İslam Həmreyliyi Oyunlarında öz təsdiqini tapması ilə bağlı fikrini xatırladan Azad Rəhimov Azərbaycanın 75 qızıl medalla İslamiadanı birinci yerdə başa çatdırdığını diqqətə çatdırıb. Bildirib ki, komandamız 162 medal ilə yüksək nailiyyət göstərdi. İdmançılarımız gərgin idman mübarizəsi nəticəsində qələbə qazandılar. İstər təşkilatçılıq, istərsə də yarışlar baxımından Oyunlar yüksək səviyyədə keçirildi. Açılış və bağlanış mərasimlərində, yarışlar zamanı hər hansı problem müşahidə edilmədi. Yarışların işıqlandırılması, yayım məsələləri operativ qaydada təmin olundu. Bakı Media Mərkəzinin yüksək səviyyəli yayım həyata keçirdiyini söyləyən nazir videoçarxda gözəl anların öz əksini tapdığını vurğulayıb: “Oyunlarda 3 minə yaxın idmançı iştirak edib. Həmçinin minə yaxın texniki heyət çalışıb. Açılış və bağlanış mərasimlərində tərtibat yüksək səviyyəli idi. Bakı sakinləri yarışları bayram ab-havasında izlədilər. Atletlər kəndində qalan idmançılar onlar üçün yaradılan şəraitdən tam razı qaldılar”. Oyunların keçirilməsində iştirak edən 8 mindən artıq könüllüyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildiren A.Rəhimov onlardan 4600-nün açılış və bağlanış mərasimlərinə cəlb edildiyini deyib: “Əməliyyat Komitəsində 1500-ə yaxın mütəxəssis işə cəlb edilmişdi. Biz birlikdə mehriban əməkdaşlıq şəraitində çalışdıq. Bizimlə səmərəli əməkdaşlığa görə İslam Həmreyliyi İdman Federasiyasına minnətdarlığımızı bildiririk. Növbəti Oyunlar Türkiyədə keçiriləcək. Qardaş Türkiyəyə növbəti Oyunların təşkilində uğurlar arzulayırıq”.

İslam Həmreyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının üzvü Əşrəf Seyyid Dəhruq ev sahibi Azərbaycanın Oyunların təşkilinə, eləcə də möhtəşəm açılış və bağlanış mərasimlərinə mükəmməl hazırlaşdığını qeyd edib. O, “Bakı-2017” IV İslam Həmreyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə görülən yüksək səviyyəli işlərin əhəmiyyətini xüsusi vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin əksəriyyətinin Oyunlarda iştirak etdiyini söyləyən Koordinasiya Komissiyasının üzvü idmançıların yarışlara böyük həvəslə qatıldıklarını diqqətə çatdırıb: “Oyunlar yüksək səviyyədə keçirildi. Ümid edirik ki, bu səviyyə gələcəkdə də qorunacaq. Bütün müsəlman ölkələrinin dünyaya göndərdiyi mesaj aydın idi. Azərbaycan böyük tədbirlərə ev sahibliyi etməyə hazırdır. Ümid edirik ki, Azərbaycan müsəlman ölkələri və xalqları arasında həmreyliyin gücləndirilməsinə töhfə verməkdə davam edəcək”. Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə milli komandamızın bu mötəbər yarışlardakı nailiyyətlərindən danışaraq ölkəmizin Oyunlarda güclü heyətlə təmsil olunduğunu bildirib: “Azarkeşlər mükəmməl arenalarda maraqlı idman mübarizəsinin şahidi oldular. Komandamız böyük uğur qazandı. Bu Oyunların ən əhəmiyyətli cəhəti idmanın bütün növlərində medal qazanmağımızdır”. Sonra jurnalistlərin sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsrailin ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Dan Stavın muxtar respublikaya ötən səfərini və bu zaman səmərəli danışıqların aparıldığını xatırladı. Ali Məclisin Sədri İsrail dövlətinin Azərbaycanla faydalı əməkdaşlığından və bunun Naxçıvanla müxtəlif sahələrdə əlaqələrin inkişafına verdiyi töhfədən danışdı.



Səmimi qəbula görə minnətdarlıq edən Dan Stav Naxçıvana növbəti səfərinin və əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Diplomət səfər müddətində keçirəcəyi görüşlərin əməkdaşlıq üçün yeni imkanlar açacağını qeyd etdi.

“Müasir dünyada din amilindən başqa məqsədlər üçün də istifadə olunur”



Bu ilin respublikamızda “İslam Həmreyliyi İli” elan edilməsi İslam dünyasına bir mesaj, İslam ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə çağırışdır. AZƏRTAC xəbər verir ki, bu fikir mayın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “İslam həmreyliyi: müasir çağırışlar və dini maarifləndirmə” möv-

zusunda keçirilən regional konfransda səsləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə dini işlər üzrə komissiyaların üzvləri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyallılar və gənclər iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Zülfü Qasımov tədbiri açaraq, rayonda dini durumun sabit olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmreyliyi İli” elan etməsi ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Qeyd edib ki, “Multikulturalizm İli”nin məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmreyliyi İli” elan edilməsi müasir dövrdə tolerantlıq prinsiplərinə sadiqliyin bariz nümunəsidir. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin dini radikalizmə qarşı maarifləndirmə işlərinin aparılmasından, Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, İslam dininin dünyada həmreyliyin təmin olunmasındakı əhəmiyyətini, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təşviqindən ibarət olduğunu deyib. Komitə sədri İslam ölkələri arasında həmreyliyin, birliyin yüksək səviyyədə olmadığını təəssüflə qeyd edərək, başqa dövlətlərin, böyük güclərin bundan istifadə etdiyini diqqətə çatdırıb. Bildirib ki, müsəlman ölkələri arasında birliyə, həmreyliyə böyük ehtiyac var. İslam dünyasında birlik, həmreylik, eyni zamanda, dünyada sülhə böyük töhfə verə bilər. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmreyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmreyliyi Oyunları dünyada İslam həmreyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və yerli icra hakimiyyətləri ilə birgə İslam həmreyliyinin təbliğ edilməsi istiqamətində işləri davam etdirir. Yerli icmalara layihələr verilir, kitablar nəşr edilir. “Çalışırıq ki, İslamın əsl mahiyyətini insanlara çatdıraraq, gənclərimizin İslama zidd olan müxtəlif qruplara qoşulmasının qarşısını alaq. Gəncliyimizi xətalardan qoruyaq. Bunun üçün isə geniş təbliğat aparılmasına ehtiyac var. Bu işdə, ilk növbədə, ziyallıların, din xadimlərinin üzərinə məsuliyyət düşür”, - deyərək komitə sədri bildirib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri qeyd edib ki, əgər sovetlər dönəmində Azərbaycanda 17 məscid var idisə, hazırda 2 mindən çox ibadət məkanı fəaliyyət göstərir.

Komitə sədri, eyni zamanda, ermənilərin ölkəmizin tarixi dini abidələri və məscidlərinə vurduğu ziyanlar barədə də danışdı. Qeyd edib ki, aprel hadisələri zamanı Ağdamın Əhməd ağalılı kəndində yerləşən məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib. Rayon Cümə məscidinin axundu hacı Barat Bağırov, Seyid Ləzım Ağa ocağının axundu Mir Yusif Ağa və başqaları çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, 2017-ci ilin Azərbaycanda “İslam Həmreyliyi İli” elan edilməsinin dünyaya bir mesaj olduğunu bildirdilər.

Qarabağ həqiqətləri professor Əli Həsənovun yeni təqdimatında

Azərbaycan xalqının ağır yeri olan Qarabağ probleminə, Ermənistanın total təcavüzü nəticəsində yurd-yuvasından, doğma el-obasından didərgin düşmüş milyondan artıq qaçqın və köçkünümüzün problemlərinə dünya ictimaiyyətinin, özlərini demokratiya, ədalət fədailəri kimi qələmə verən beynəlxalq qurumların etinasız münasibəti artıq aradan qaldırılmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın apardıqları səmərəli və düşünülmüş siyasət nəticəsində artıq beynəlxalq aləm Qarabağ probleminin haradan başladığını, Ermənistanın və bütövlükdə ədalətsizliyin güclü havadarlarının nəinki kim olduğunu, habelə onların ədalətsiz "motivasiyalarını" da anlamağa başlamışlar. Təkcə Xocalı qətləminin bir sıra dövlətlərin parlamentləri, rəsmi qurumları tərəfindən soyqırımı kimi tanınması dediyimizin tutarlı sübutudur. Əlbəttə, Qarabağ probleminin, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlılara qarşı tarixən apardığı çirkin siyasətin beynəlxalq aləmdə başa düşülməsi və bir çox hallarda etiraf edilməsi işində dövlət rəsmilərinin, tarixçilərimizin, bütövlükdə ziyallılarımızın əməyi böyükdür.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun xidmətləri xüsusi qeyd edilməlidir. Dövlət xadimi və məhsuldar elm adamı Əli Həsənov indiyədək nəşr olunmuş çoxsaylı kitablarında, xüsusilə "Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru" (Azərbaycan dilində, 1997), "Azərbaycan-ATƏT: Ermənistan-Azərbaycan münasibəti və Dağlıq Qarabağ problemi Ümumavropa təhlükəsizliyi fonunda" (Azərbaycan dilində, 1997), "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ" (Azərbaycan dilində, 1998), "Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996" (Azərbaycan dilində, 2000), "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" (dərslük, Azərbaycan dilində, 2005 və rus dilində, 2007), "Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri" (dərslük, 2008), "Geosiyaset" (Azərbaycan dilində, 2005, rus dilində, 2012, türk dilində, 2012 və gürcü dilində, 2015), "Dünya ölkələrinin müasir siyasi sistemləri" (dərslük, 2012), "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti" (dərslük, yenilənmiş və təkmilləşdirilmiş, rus dilində, 2013), "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti" (Azərbaycan dilində, 2011, türk dilində, 2013, rus dilində, 2014), "Azərbaycanın geosiyaseti" (Azərbaycan dilində, 2015), "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları" (Azərbaycan dilində, 2016), "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" (Azərbaycan, ingilis və rus dillərində), "Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyaseti" (türk dilində, 2016), "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadi xarakteristikası: Azərbaycanın yeni neft siyasəti" (türk dilində, 2016), "Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın təhlükəsizlik siyasəti" (türk dilin-



də, 2016), "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti" (Azərbaycan dilində, 2016) kimi monoqrafiya və dərsləklərində problemin tarixi köklərini göstərmiş, Azərbaycanın sülhsevər dövlət siyasətinin mahiyyətini açmış, beynəlxalq dünyaya Azərbaycanın haqq səsinə çatdırmağı qarşısına məqsəd qoymuşdur.

Professor Ə.Həsənov sadaladığımız və adlarını çəkmədiyimiz 30-dan artıq fundamental kitabının bir çoxunu həm də dünyanın beynəlxalq aləmdə işlək olan dillərində nəşr etdirmişdir. Çünki Qarabağ problemi nə bağlı əsərləri yalnız Azərbaycan dilində nəşr etdirmək, xalq dilində desək, "özünü deyib, özü eşitmək"dən başqa heç bir səmərə verməzdi. Məhz bunu nəzərə alan müəllif bu yaxınlarda nəşr etdirdiyi iki fundamental kitabını - "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" və "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" əsərlərini səkkiz dildə nəşr etdirmişdir. Biz elə bu andaca müəllifin bu vacib əsərlərinin mətnlərini Azərbaycan dilindən xarici dillərə çevirmiş və həm də mütəxəssislərin verdikləri qiymətə görə yüksək peşəkarlıqla tərcümə etmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşlarına bir oxucu və bir vətəndaş təşəkkürümüzü bildiririk...

Professor Ə.Həsənovun yeni kitablarının kontent-analizindən əvvəl onların 8 dildə təqdim olunmasının əhəmiyyətini qeyd etmək istərdik. Əlbəttə, yuxarıda bu barədə bəzi fikirlər ifadə etmişik. Lakin indiki halda adı çəkilən kitabların dünyanın aparıcı səkkiz dilində nəşrini fenomenal bir hadisə kimi qiymətləndirmək istərdik. Ona görə fenomenal hadisədir ki, bu kitabların Azərbaycan dilindən əlavə, dünyanın ən işlək - türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr edilməsi həmin dillərdə danışan insanların, tədqiqat aparan tarixçilərin, siyasilərin, diplomatların, politoloqların, sosioloqların gərəyi olacaqdır. Bu məqamda sadələşməyə belə bir şey də düşünmək olar: həmin o səkkiz dilin oxucusuna bu kitabların çatdırılacağı absurd deyil ki? Qətiyyətlə deyil. Gəlin bircə anlığa informasiya texnologiyasının bugünkü global imkanlarını yada salaq. Axı, indi internet resursları sırasına yerləşdirilmiş kitablar milyonların, milyardların asanlıqla tanış olmaq

faktına çevrilir. Dünyanın bir çox ölkəsində Qarabağ problemini araşdıran tarixçi alimlər var və biz tez-tez dünya politoloqlarının problemə münasibət bildiren əsərlərini şahidi oluruq. Bax, belə məqamlarda səkkiz dildə internet resurslarında yer almış bu dəyərli mənbə həqiqəti öyrənməyə çox kömək edir.

Professor Əli Həsənovun haqqında bəhs etdiyimiz kitablarında, məsələn, mətnin elə rus dilində də olması əsər barədə beynəlxalq aləmin dərhal reaksiyasına səbəb oldu. Mətbuatdan da xəbər tutduğumuz kimi, aprelin 26-da Rusiyanın nüfuzlu "pravda.ru" internet portalında alimin bu yeni kitabları haqqında geniş məqalə dərc edilmişdir. Sayılıb-seçilən bu xəbər portalı kitabların səkkiz dildə olmağını xüsusi qeyd etməklə, dünyanın digər dillərində fəaliyyət göstərən internet portallarına da bir mesaj göndərir. Rusiya internet-portalı professor Əli Həsənovun kitablarına dair xüsusi məqaləsini belə adlandırır: "Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münasibətinin həllinə doğru". Bu sərlövə özü Rusiya jurnalistikasının problemə yeni münasibətinin göstəricisidir. Həqiqətən də professor Əli Həsənovun Ermənistanın Azərbaycana təcavüzü, eləcə də ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərini obyektiv təhlil süzgecindən keçirməsi və Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması ilə bağlı apardığı lakonik və çox müfəssəl tədqiqatları dünyanın diqqətini problemin ədalətli həllinə yönəltmək məqsədi daşıyır.

Biz "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" adlanan əsəri digər kitabla - "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması"na əsas verən tədqiqat kimi birinci sırada görürük. Doğrudan da, ermənilərin Azərbaycana qarşı çirkin əməllərinin, təcavüz, soyqırımı proseslərinin tarixi mərhələləri var ki, bu mərhələlər XX əsrin sonunda bəzi böyük güclərin dəstəyi ilə özünün epogeyinə çatdı. Bu təcavüzün mərhələləri ilə bağlı fikirlərini kitabın giriş sözündə müəllif özü qısa şəkildə belə izah edir: "Səkkiz dildə oxuculara təqdim edilən kitabın əsas məqsədi son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüz-

karlıq siyasəti, eləcə də bu millətçi-şovinst siyasətin əsas mahiyyətinin öyrənilməsidir. Həmçinin XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə, dövlət terrorizmi və soyqırımı siyasətinin sistemli şəkildə tədqiq edilərək ictimaiyyətə çatdırılmasıdır". Bu cümlədəki "sistemli şəkildə" ifadəsi bizi daha çox cəlb edir və bu sistemlilik qısa, lakonik bir mətndə çox ustalıqla həyata keçirilir. Bu mərhələlərdən biri ermənilərin Azərbaycan torpaqlarına köçürülmə prosesindən başlayıb, XX əsrin əvvəllərindəki etnik təmizləmə və soyqırımı siyasəti, həmin əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının nəticələrinə qədər mükəmməl şəkildə oxucuya çatdırır. Bu üç ciddi tarixi mərhələnin lakonik təqdimatı daha çox ona görə lazımlıdır ki, adətən hər şeyi deyən, amma yorucu olmayan mətnlər müasir dövrdə həm tez oxunur, həm də uzun olmayan belə bir mətnin səkkiz dildə təqdim edilməsi daha çox səmərəli olur.

Erməni xislətini və Ermənistanın iki əsrlik təcavüzkar siyasətini ayrı-ayrı tarixi mərhələlər üzrə tədqiq və ifşa edən, erməni "tarixçilərinin" elmi saxtalaşdırmasını dəqiq faktlarla heçə endirən bu mətnin sonunda müəllifin böyük dövlətlərə belə bir məntiqi çağırışı var: Bütün bunlara görə "böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almalı, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birləşmiş iradəsinə tabe etdirməlidirlər". Müəllifin bu çağırışına əsas verən faktları təkcə mətnlə deyil, çoxsaylı vizual sənədlər, arxiv fotoları və materialları ilə müşayiət olunur. Bu sənədlərin bir çoxunda sovet ideoloji maşınının həmin etnik təmizləmə mərhələlərində Ermənistanı necə dəstək olması faktı xəbərsiz oxucunu bir tərəfdən heyretə salır, digər tərəfdən hamımızı bir daha ayıq-sayıq olmağa çağırır. Kitabda Qarabağın işğal olunmuş şəhərlərinin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini təsvir edən çoxsaylı fotolar qəlbimizi nə qədər ağrıtsa da, bu ağrının Vətən uğrunda mübarizəyə səslədiyi də yaddaşlara çökür.

Haqqında bəhs etdiyimiz kitabların ikincisi - "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" kitabı birincinin məntiqi davamı və məntiqi sonluğudur. Çünki müəllifin birinci kitabda təqdim etdiyi azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı mərhələləri məntiqi olaraq Xocalı qətləminə gətirib çıxarmışdır. Ermənistanın bütün məqamlarda törətdiyi cinayətlərə görə nəinki cəzasız qalması, həm də yeri gəldikcə bəzi dövlətlərdən cinayətə dəstək alması tarixdə görünməmiş bir faciənin - soyqırımının baş verməsi ilə nəticələndi. Bununla yanaşı, kitabda soyqırımına gedən yolun da mərhələləri qısa və aydın şəkildə təqdim olunur.

Müəllif, ilk növbədə, XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin genezisini, daha sonra indiki nəslə çox yaxın bir tarixin - XX əsrin sonlarında Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının real faktlarını xüsusi tədqiqatla açıb göstərir.

Qarabağ həqiqətləri professor Əli Həsənovun yeni təqdimatında

Əvvəli Səh. 6

Əsərin çox maraqlı bölmələrindən biri "Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması" adlanır. Bu bölmə lap ilk sətirlərdən belə bir həqiqəti xatırladır ki, "bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir". Müəllif Heydər Əliyevin 2002-ci il fevralın 25-də Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindəki qəti bir fikrini misal gətirir: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".

Professor Ə.Həsənovun bu gün 8 dildə dünyaya təqdim etdiyi iki kitabdan birinin "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" adlandırılması Heydər Əliyevin bu fikrini elmi tezis kimi əsas götürmüş və Xocalı soyqırımını məhz bu istiqamətdən təhlil etmişdir.

Müəllif Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyasının möhtəşəm mahiyyətini izah edərək göstərir ki, kampaniyanın əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətləmə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və qanlı qirğinin qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. Daha sonra əsərin müəllifi Xocalı soyqırımının dünyanın beynəlxalq təşkilatlarının tanınması və tanıtılması ilə bağlı fəaliyyətinin aydın xronikasını oxucuya təqdim edir. Bütün bunlardan oxucu belə bir təsəlli tapır ki, Azərbaycan bu faciəni dünyaya tanımaq istiqamətində bir sıra yeni formatların səmərəli fəaliyyətinə nail olmuşdur. Xocalı faciəsi beynəlxalq aləmdə soyqırımı kimi daha geniş necə tanındı? Kitab bu suala çox maraqlı faktlarla cavab verir.

Professor Ə.Həsənov bu tanıtımın davam edəcəyinə və onun bugünkü, sabahki nəticələrinə inamı Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımının 20-ci ildönümü haqqında imzaladığı Sərəncamdan gətirdiyi bir sitatla sübuta yetirir: "Azərbaycanlılara qarşı erməni millətçi-şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan

xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almaldır".

Bu, beynəlxalq aləmə təqdim olunan kitabın mətn hissəsinin son cümləsidir. Bu son cümlə bizdə belə bir qəti inam yaradır ki, Azərbaycan dövləti lap yaxın gələcəkdə özünün ədalət haqqına mütləq qovuşacaq.

Amma kitab bununla bitmir. Əsasən beynəlxalq aləmdə tədqiqat apararı, hadisələri obyektiv qiymətləndirmək gücündə olanlara ünvanlanan bu kitabda Qarabağ problemi və xüsusilə Xocalı hadisəsi ilə bağlı dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində əksini tapmış jurnalist yazılarının mənbələri təqdim olunmuşdur. Hər iki kitabın anonslarında da deyildiyi kimi, burada "Azərbaycan xalqının müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, yeni münaqişənin nizama salınmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da verilmişdir". Eyni zamanda, Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər də müxtəlif dillərdə təqdim olunmuşdur.

Tədqiqatçıların bu mənbələrə nəzər salması kifayətdir ki, həqiqətin bir üzü olduğu bilinsin. Kitabda müxtəlif dillərdə izahını tapan çoxsaylı sənədlərin orijinal surətləri Xocalı həqiqətinin dünyaya tanınması, Ermənistanın dövlət səviyyəsində terrorçuluq siyasətinin ifşası, Xocalı soyqırımının bir sıra xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə tanınması kimi vacib faktları geniş oxucuya təqdim edir.

Dövlət xadimi, yorulmaz tədqiqatçı, professor Əli Həsənovun bu kitabları Ermənistanın Azərbaycana qarşı terrorçuluq və işğalçılıq siyasətini bir daha dünya ictimaiyyətinə çatdırmaq işində çox mühüm addım kimi maraqlı doğurur. Kitabların maraqlı bir formatda nəşr olunmasına Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Baş direktoru Aslan Aslanovun buraxılışa məsul bir şəxs kimi, siyasi elmlər doktoru, professor Elçin Əhmədovun elmi redaktor kimi zəhmətlərini ayrıca qeyd etmək istədik. Dünyanın səkkiz beynəlxalq işlək dilində nəşr olunan bu iki fundamental kitab Ermənistanın Azərbaycana qarşı iki əsr boyu törətdiyi çoxsaylı cinayətlərin yeni formatda tanınması sahəsində hadisə kimi qiymətləndirilməlidir.

Nizami Cəfərov,
filologiya elmləri doktoru, akademik
Cahangir Məmmədli,
filologiya elmləri doktoru, professor

"Səs" qəzeti mənzil alacaq namizədlərini müəyyənləşdirdi

Dünan "Səs" qəzetinin redaksiyasında Azərbaycan Prezidentinin sərəncamı ilə inşa edilən binadan mənzil almaq üçün qəzetin əməkdaşları arasında namizədlərinin seçilməsi ilə bağlı iclas keçirilib. İclasda Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edəcək Komissiyanın sədri Vüqar Səfərlı, Komissiya üzvləri - Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və redaksiya heyəti iştirak edib.

İclasda çıxış edən Bəhruz Quliyev Komissiya sədri və üzvlərinin ilk olaraq "Səs" qəzetinin redaksiyasına gəldiklərinə və ilk iclasın məhz bu redaksiyada keçirilməsinə görə təşəkkürünü bildirib.



Qaydalara uyğun olaraq iclasın sədri və katibinin seçilməsi təklifi edilib. 34 əməkdaşdan 26-nın iştirak etdiyi və bununla da yetərsayın olduğu iclasın sədriyinə Bəhruz Quliyev, katibliyinə isə Qismət İsmayılovun namizədliyi irəli sürüldü və qəbul edilib.

İclasın sədri, "Səs" qəzetinin Baş redaktoru B.Quliyev xatırladı ki, iclas jurnalistlər üçün tikilən ikinci binada mənzillərin verilməsi ilə bağlı keçirilib və redaksiya heyəti tərəfindən namizədlikləri irəli sürülən jurnalistlər barədə fikir mübadiləsi aparılacaq.

"Səs" qəzetinin Baş redaktorunun müavini Valeh Məhərrəmli, şöbə müdiri Rəfiqə Hüseynova, Rövşən Rəsulov və digərləri çıxış edərək bildirdilər ki, qəzetin əməkdaşları dövlətçiliyimizin, milli mətbuatımızın inkişafının keşiyində ayıq-sayıq dayanıblar. Çıxış edənlər verəcəkləri namizədlərin ən layiqlilər sırasında olacaqlarını qəti şəkildə qeyd ediblər. Bildirilib ki, aparılan müzakirələr tam şəffaf, verilən qərarlar isə ədalətli olacaq. Bundan sonra "Səs" qəzetinin 6 əməkdaşının adı namizədlər siyahısına salınıb və səsə qoyulub. Tədbir iştirakçıları namizədlərə yekdilliklə səs veriblər. Qərar protokollaşdırılıb və sənədlərin hazırlanması prosesinə start verilib. Komissiya sədri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərlı çıxış edərək bildirib ki, "Səs" qəzeti adını tarixə yazdırmış bir qəzet olaraq, Ulu Öndər Heydər Əliyevin ideologiyasını təbliğ edir və öz mübarizliyi ilə ictimai rəyde böyük nüfuzə malikdir. "Səs" qəzeti keçirdiyi tarixi yolları ilə bu gün bir çox media qurumlarına nüsxə ola bilər. İclas tam şəffaf və verilən qərarlar tam ədalətli oldu, - deyərək vurğulayan Vüqar Səfərlı namizədlikləri irəli sürülən jurnalistlərə uğurlar arzulayıb.

Çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Səs" qəzetinin inqilabçı qəzet olduğunu deyərək, onu tarixi "İskra" qəzeti ilə müqayisə edib. O da öz növbəsində mənzil almağa haqqı olan qəzetin jurnalistlərinə ölkənin apardıdığı uğurlu siyasətin təbliğatına və media fəaliyyətlərinə nailiyyətlər arzulayıb. "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mənzil alacaq jurnalistlər siyahısında adları olan namizədləri təbrik edib.

İclasda çıxış edən jurnalistlər də öz növbələrində ölkə Prezidenti İlham Əliyevin media işçilərinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, öz peşələrinə hər zaman sadıq qalacaqlarını vurğulayıblar.

Rövşən Nurəddinoğlu

Levon İzaria: "Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir"

Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq hər üç ölkənin xalqları, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Bu sözləri Gürcüstanın müdafiə naziri Levon İzaria Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin Batumidəki üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında söyləyib. Nazir deyib: "Bizim birgə əməkdaşlığımız Azərbaycan, türk və gürcü xalqlarının təhlükəsiz yaşaması və ölkələrimizin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir". L.İzaria bildirib ki, ölkələrimizin müdafiə sahəsindəki birgə fəaliyyəti inkişaf edir. Bu il biz beş dəfə görüşmüşük. Bu dəfə də çox önəmli məsələlərdən danışdıq. Gələcəkdə bu formatın genişlənməsi məsələsi də müzakirə olunub.



Ədliyyə naziri Tovuz rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayın 26-da Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Tovuz Olimpiya İdman Kompleksində (ünvan: Tovuz şəhəri, Heydər Əliyev prospekti 4) keçiriləcək qəbulda Tovuz, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Vətəndaşlar qəbulu Şəmkir regional ədliyyə idarəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2, əlaqə telefonu: (02230) 5-48-81, 5-82-50, (050) 396-91-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Tovuz Olimpiya İdman Kompleksində yazıla bilərlər. Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.



SİA namizədlərini təqdim etdi



2 iyul - Azərbaycan Milli Mətbuatının 142-ci ildönümündə jurnalistlər üçün inşa edilmiş yeni binadan mənzil almağa "Səs" İnformasiya Agentliyinin (SİA) namizədlərinin müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilib.

SİA-nın verdiyi məlumata görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, jurnalistlərin mənzillərlə bağlı müraciətlərini qəbul edəcək Komissiyanın sədri Vüqar Səfəri, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev, komissiyanın üzvləri - Mətbuat Şurasının sədri Əflatun Amaşov və "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev iclasın gedişatını izləyiblər. Protokola uyğun olaraq iclasın sədrin və katibin seçilməsi təklif olunub. "Səs İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev iclasın sədri, redaktoru İsmayıl Quliyev isə iclasın katibi seçilib.

Tədbirin davamında agentliyin əməkdaşları namizədlərin müəyyənləşdirilməsi ilə bağlı çıxışlar ediblər. Elgün Aslanov, Ceyhun Eyyubov, Ceyran Əsgərova və digərləri çıxış edərək bundan əvvəl də redaksiyada mənzilə ehtiyacı olan, milli mətbuatımızın inkişafında xidmətləri olan və mənzil almağa haqqı çatan jurnalistlərin müəyyənləşməsi ilə bağlı müzakirələrin aparıldığından danışdılar. Bildirilib ki, məsələyə tam şəffaf və ədalətli şəkildə yanaşılıb. Beləliklə, 24 əməkdaşın iştirak etdiyi iclasda müzakirələrin yekunu olaraq namizədlərin göstərilməsinə başlanılıb. 6 nəfər əməkdaşın namizədliyi irəli sürülüb və təsdiq olunub. Qərara alınıb ki, sənədlər hazırlanıb Komissiyaya təhvil verilsin. Daha sonra tədbirdə müşahidəçi qismində iştirak edən nümayəndələr çıxış ediblər.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, 2013-cü ildə Azərbaycan Milli Mətbuatının 138-ci ildönümü münasibətilə cənab Prezidentin xüsusi sərəncamı ilə jurnalistlər üçün mənzillərin inşa edilməsi və hədiyyə olaraq verilməsi onu göstərdi ki, dövlət başçımız jurnalistlərin sosial problemlərinin həllini daim düşünür və bu istiqamətdə mərhələli addımlar atır. Qeyd edib ki, jurnalistlər dövlət başçımızın daim diqqət və qayğısı ilə əhatə olunub. Bu sərəncam hər bir jurnalist üçün bir sevinc payıdır. Eləcə də bu sərəncam yeni nəsillə jurnalistləri üçün stimuldur. Hesab edirəm ki, gənc jurnalistlər də bundan bəhrələncəklər. Bu gün mətbuatın tutduğu mövqe və demokratik inkişaf yolunda atdığı addımlar cəmiyyətin ümumi inkişafına xidmət edir". Komissiyanın sədri, KİVDF-nin icraçı direktoru Vüqar Səfəri isə çıxış edərək bildirdi ki, bu il Milli Mətbuatımızın yaranmasının növbəti ildönümündə veriləcək binanın təməli 2013-cü ildə qoyulub. Bununla bağlı dövlətimizin başçısının müvafiq sərəncamı olub. Artıq tikintisi başa çatdırılan bu binanın iyulun 22-də istifadəyə verilməsi gözlənilir. O, qeyd edib ki, SİA-da keçirilən tədbir və aparılan müzakirələr və verilmiş qərar normalara tam uyğundur. Mətbuat Şurasının sədri Əflatun Amaşov namizədlikləri verilən əməkdaşları təbrik edib və digər namizədlərin də gələcəkdə mənzillə təmin olunacaqlarına ümid etdiyini bildirib. Qeyd edib ki, bu evlər Azərbaycan Prezidentinin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hələ iki bina tikilib. Ola bilsin ki, üçüncü bina da tikilsin. 156 mənzil birinci binada verildi, 255 mənzil ikinci binada verilecək. İnanıram ki, bu sonuncu tikilən bina olmayacaq".

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyev isə çıxış edənlərin nitqləri ilə həmfikir olduğunu bildirərək cənab Prezidentin jurnalistləri daim diqqət və qayğıda saxladığını vurğulayıb.

İclas işini sona çatdırıb.

Vüqar Rəhimzadə: "Həyatımın ən yaddaqalan anı ümummilliyə liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub"

May ayının 24-də məşhur "91-lər"dən biri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Rəhimzadənin 50 illik yubileyidir. Bu münasibətlə yubilyar APA-ya müsahibə verib.

- Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı və gələcək fəaliyyətinizdə yeniyeni uğurlar arzulayırıq. Bu gün Siz Azərbaycan cəmiyyətində ictimai-siyasi sahədə fəal bir şəxs kimi tanınırsınız. Bu səbəbdən də haqqınızda məlumatlar insanlar üçün maraqlıdır. Ona görə də söhbətimizə uşaqlıq dövrünüzə bağlı xatirələrinizlə başlamaq istərdik...

- Təbriklərinizə, xoş sözlərinizə görə təşəkkür edirəm. Qeyd edirəm ki, 1967-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olmuşam. Əkiz qardaşım İlqarla birlikdə çoxuşaqlı ailədə böyüyüb boya-başa çatmışıq. Uşaqlığımız maraqlı, bir qədər də çətin günlərlə yadda qalıb. Hələ o vaxt yaşayışımızı təmin etmək üçün sovxozda işləyirdik. 1988-ci ildə atam vəfat etdikdən sonra ailəmizin bütün yükü anamın çiyinlərinə düşüb. Onu da deyim ki, bizi böyüdüb boya-başa çatdıran anam o dövrdə çoxuşaqlı ana olduğuna görə "Qəhrəman Ana" fəxri adına layiq görülmüşdü. Onun "Qəhrəman Ana" qızıl medalını bu gün də qiymətli xatirə kimi saxlayırıq. Orta məktəbdə təhsil alarkən Naxçıvan Muxtar Respublikasında nəşr olunan "Zəfər", "Şərq qapısı" qəzetlərində yazılarım çap olunurdu. Yazılarımin mövzusu məhz kənd, məktəb həyatı ilə bağlı idi. Bununla yanaşı, "Azərbaycan gəncləri", "Sovet kəndi", "Azərbaycan pioneri" və s. qəzetlərlə əməkdaşlıq edirdim. Hətta bir dəfə qazandığım qonorarlar hesabına 40 manata yaxın pul toplamışdım. Bu pulla da özümə velosiped almışdım. Orta məktəbdə dərslərimlə ciddi məşğul olurdum. Bir yandan təsərrüfatda işləyir, bir yandan da ali məktəbə hazırlanırdım.

"Üç qardaş eyni vaxtda hərbi xidmətdə olmuşuq"

Orta məktəbi bitirdikdən sonra o vaxtkı M.Əzizbəyov adına Azərbay-



can Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) axşam şöbəsinə daxil oldum. Gündüz işləmək məcburiyyətində olduğum üçün təhsilimi axşam şöbəsində davam etdirməli idim. "Azərneftkimyazavodtəmir" Trestinin 1 nömrəli Təmir-tikinti idarəsində yardımçı fəhlə işləyirdim. O dövrdə axşam şöbəsində oxuyanları hərbi xidmətə aparırdılar. Ona görə də əkiz qardaşım İlqarla birlikdə 2 illik hərbi xidmətə yollandıq. Biz üç qardaş eyni dövrdə hərbi xidmətdə olmuşuq. Bizdən böyük qardaşımız Malik o vaxt altı ay fərq ilə Murmansk vilayətinin Severmork şəhərində hərbi xidmət keçib. Təsəvvür edin, bir ananın və atanın üç oğlu eyni vaxtda hərbi xidmətdə olub.

O zaman bizi əvvəlcə Xarkov şəhərinə, oradan isə xidməti hissəyə - İrkutsk vilayətinin Zima şəhərinin kənarında, sıx meşəlikdə yerləşən inşaat təyinatlı hərbi hissəyə aparmışdılar. Düz 7 gün qatarla yol getdik. Gəldiyimiz yer qalın meşəliklə əhatə olunmuşdu. İnşaat hissəsi olaraq, burada xidmətimiz kimya zavodunda işləmək idi. Zavodda işləmək o qədər çətin idi ki, bunu təsəvvür etmək belə mümkün deyil. Ərazidə xeyli cəzaçəkmə müəssisəsi vardı. Hara baxsaq, dustaqları görürdük. Bu zavodlarda gündüzlər məhbuslar, gecələr isə biz işləyirdik. Hərbi hissədə sərt qayda-qanun vardı. Bəzən sabaha ümidimiz belə olmurdu. Qışın kifayət qədər sərt olması da ayrı bir problem idi.

Hərbi xidmətdən qayıdıqdan sonra mənə 1 nömrəli Təmir-tikinti idarəsində yardımçı fəhlədən 3-cü dərəcəli çilingər vəzifəsinə keçirdilər. Bu dövrdə respublikada nəşr olunan bir sıra qəzetlərlə əməkdaşlıq edirdim. Yaradıcılıq fəaliyyətim nəzərə alınaraq 1989-cu ildən Trestin çoxtirajlı "Böyük kimya uğrunda" qəzetinin müxbiri vəzifəsinə təyin olundum və beləliklə, jurnalist kimi çalışmağa başladım. 1990-cı ilin iyulunda həmin qəzetin redaktoru vəzifəsinə irəli çəkildim. Yadımdadır, 120 manat əmək haqqı alırdım. 1991-ci il iyulun 10-da - "İki sahil" yarandığı gündən isə həmin qəzetin baş redaktoruyam. Bununla da fəaliyyətimi jurnalistikada davam etdirməklə uşaqlıq arzuma çatdım. Ali məktəbi bitirdim. Sonra ikinci ali təhsil aldım - Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Eyni zamanda, mətbuat mövzusunda elmi iş müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam.

- Müəyyən qədər çətin həyat yolu keçmişiniz. Bu yolda qarşılaşdığınız ən böyük çətinliklər barədə nə deyə bilərsiniz?

- Əlbəttə, insan hər yaşında həyatdan zövq almalıdır. Düzdür, çoxuşaqlı ailə olduğumuz üçün maddi vəziyyətimiz o qədər də yaxşı deyildi. Amma fəxrli qeyd edirəm, yaxşı ki, mən o çətinlikləri və əziyyəti görmüşəm. O dövrdə axıtdığım alın teri, çəkdiyim zəhmət hesabına bu günə gəlib çıxmışam. Bilirsiniz, adamın çox arzusu, istəyi olur. Bəlkə də gəncliyimi istədiyim kimi keçirsəydim, bugünkü uğurlarımı qazana bilməzdim. Həyat insanı yetişdirir və formalaşdırır. Təbii ki, ailəmin maddi vəziyyəti yaxşı olsaydı, bəlkə də zəhmətini nə olduğunu bilməzdim. İnsan yalnız gərgin zəhmət hesabına məqsədlərinə çata bilər. Ona görə də əməyə, zəhmətə alışmağımda yaşadığım çətin günlərin rolu böyük olub.

"Yaxşı ki, mən o çətinlikləri və əziyyəti görmüşəm"

Şübhəsiz, uşaqlıq illəri ömrümün ən qayğısız, gözəl illəri idi. Kənddə qoyun-quzu da otarmışam, əkin-biçinlə də məşğul olmuşam. Ömrümün ən gözəl, qayğısız illəri idi o dövr...

Hər birimiz bu dünyada axirət üçün cənnətə qazanmaq arzusu ilə yaşayırıq. Amma mənim üçün uşaqlıq illəri gözlərimin önündə cənnətin gözəl mənzərəsini canlandırır. Mə-

Vüqar Rəhimzadə: “Həyatımın ən yaddaqalan anı ümummilli liderimiz Heydər Əliyevlə ilk görüşdüyüm gün olub”

nim cənnətim elə uşaqılıq illərim idi. Bu gün də böyüyüb boya-başa çatdığım Sallaq kəndinə tez-tez gedirəm. Dünyanın çox ölkəsində olmuşam, amma mənəvi olaraq, rahatlıq tapdığım məkan doğulduğum ev, həyat-baca, ata yurdumuzdur. Orada müəllimlərimlə də görüşürəm. Onların yanında özümü daim şagird kimi hissə edirəm.

- Həyatınızda, xüsusilə də uşaqılıq və gənclik illərinizdə ən yaddaqalan məqamları necə xatırlayırsınız?

- Uşaqılıqda, gənclik dövrümdə yaddaqalan anlarım çox olub. Amma mənəm üçün ən unudulmaz gün 1990-cı ilin 9 oktyabr tarixidir. Bir məqamı da qeyd edirəm ki, qələmimi demək olar, bütün sahələrdə sınaşmışam. Ümummilli lider Heydər Əliyevlə bağlı olan mövzulara isə həmişə xüsusi diqqətlə yanaşmışam. Bu baxımdan fəxr edirəm ki, mənəm ilk və ən mötəbər müsahibim ulu öndər Heydər Əliyev olub. İndiyədək yadımdadır, müsahibə 1990-cı il oktyabrın 9-u saat 19:00-da baş tutdu. Mənəm həyatımın ən yaddaqalan anı dünyaya şöhrətli siyasi xadim, dahi insan, böyük şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevlə ilk dəfə görüşdüyüm gün olub.

“50 illik həyatımın 30 ilə yaxını sırf mətbuatla bağlıdır”

Artıq 50 yaşım var. Seviniyəm ki, indiyədək yaşadığım 50 illik həyatımın 30 ilə yaxını sırf mətbuatla bağlıdır. Bu sahəyə bağlanmaq mənə çox insanları tanıdım, əsl dostlar qazandırdım.

- Mətbuatdan söz düşmüşkən, qeyd edək ki, siz, həmçinin Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədr müaviniyəsiniz. Yəqin iş qrafikiniz kifayət qədər gərgin olur...

- Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı göstərilir. Xüsusilə vurğulamaq lazımdır ki, istər Mətbuat Şurası, istərsə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlətin bu sahədəki siyasətinə dəstək istiqamətində öz fəaliyyətlərini uğurla davam etdirir. Hər iki qurum ölkədə mətbuatın inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, eyni zamanda, KİV ilə ictimaiyyət - dövlət qurumları arasında daha sıx münasibətlərin qurulması sahəsində daim fəal çalışır, bununla bağlı mütəmadi olaraq tədbirlər, görüşlər keçirilir, müzakirələr aparılır. Mən də bu qurumlarda təmsil olunan bir şəxs kimi çalışıram ki, Azərbaycan jurnalistika-

sı daim uğur qazansın, müasirləşsin. Hesab edirəm ki, görülən bu uğurlu işlər öz bəhrəsini verir, ölkəmizdə bütün sahələrdə kimi, mətbuat da sürətlə inkişaf edir.

- “İki sahil” qəzetinin ölkə mətbuatındaki rolu barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, “İki sahil” 1991-ci ildə nəşrə başlayıb. Qəzetimiz hər zaman dəqiq, obyektiv, ədalətli və qərəzsiz mövqeyi ilə seçilib. Dövlətçilik və milli maraqlar naminə mübarizə aparən “İki sahil” həmişə düzgün yolda olub. Biz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizi ağır vəziyyətdən çıxarmaq üçün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasını israrla qeyd etmişik. Göründüyü kimi, güclü, müstəqil Azərbaycanın mövcudluğu bizim düzgün, ədalətli mövqedə olmağımızın bir daha təsdiqidir. Bu gün Heydər Əliyev ideyaları yaşayır, ölkəmiz möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Təbii ki, qəzetimiz yarandığı ilk illərdə olduğu kimi, bu gün də Heydər Əliyev ideyalarının fəal təbliğatçısıdır, dövlət başçımızın yürütdüyü uğurlu siyasi kursun ən böyük dəstəkçilərindən biridir. Bununla qürur duyuruq.

“İki sahil” müasir Azərbaycan mətbuatının formalaşması və inkişafında böyük rolunu qəzetlər sırasında

Qeyd edirəm ki, “İki sahil” qəzeti ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən, möhtərəm prezidentimiz İlham Əliyevin sədrliyi ilə öz işini uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və fəaliyyətində də hər zaman qətiyyətli mövqə ortaya qoyub. Bununla yanaşı, müəllifi ümummilli liderimiz olan yeni neft strategiyasının Azərbaycanın inkişafındaki əvəzsiz rolu, adı dünyanın nəhəng şirkətləri sırasında çəkilən SOCAR-ın uğurlu fəaliyyəti ilə bağlı araşdırma və təhlili yazılar dərc etmişik və bu istiqamətdəki fəaliyyətimizi səylə davam etdiririk. Təbii ki, “İki sahil” gündəlik ictimai-siyasi qəzet olaraq daim ölkə daxilində və xaricdə baş verən hadisələri diqqətdə saxlayır, insanları doğru, dəqiq və qərəzsiz informasiya ilə təmin edir. Təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, “İki sahil” müasir Azərbaycanda böyük rolunu qəzetlər sırasında

- Siz mətbuatımızın kapitanlarından biri olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyası Siyasi Şurası-

nın üzvüsünüz...

- Sözsüz ki, ümummilli lider Heydər Əliyev kimi böyük bir şəxsiyyətin qurub yaratdığı və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin sədr olduğu bir partiya təmsil olunmaq böyük şərəfdir. Partiya yarandığı gündən Siyasi Şurasının üzvüyəm və eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın düşmüş olduğu faciələrdən qurtulması üçün 1992-ci ilin oktyabrında ulu öndərimiz Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalıdan biriyəm. Bütün bunlara görə sonsuz qürur hissi keçirirəm.

- Siz həm də 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmusunuz...

- Tamamilə doğrudur. 2000-ci ildə 5 sayılı Culfa-Ordubad seçki dairəsi üzrə seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq, II çağırışı Milli Məclisə deputat seçilmişəm. Deputat olduğum 5 ildə bir çox qanun layihəsinin müzakirəsində və qəbulunda yaxından iştirak etmişəm, seçicilərimlə mütəmadi olaraq görüşlər keçirmişəm, onları narahat edən problemlərin həllinə çalışmışam. Bununla yanaşı, bir çox xarici səfərlərdə olmuşam, ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmişəm. Təbii ki, bütün bunlar mənəm üçün böyük şərəfdir. Hesab edirəm ki, deputat, jurnalist və ya sadə vətəndaş olmağından asılı olmayaraq, hər kəs öz xalqına, Vətəninə şərəflə xidmət etməlidir.

- Eyni zamanda, Bakı Slavyan Universitetində tələbələrə jurnalistikanın sirlərini öyrədirsiniz. Bu baxımdan daim gənclərlə ünsiyyətdə olan Vüqar Rəhimzadə onlara hansı tövsiyələri vermək istərdi?

- Birmənalı şəkildə qeyd edirəm ki, bu gün Azərbaycanda gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Təsəvvür edin, bu gün bizim gənclərin ən pis geyinəni o dövrün ən yaxşı geyinəni hesab olunardı. Artıq müqayisəni özünü aparın. İndi müasir, qüdrətli dövlətimiz var. Mən vaxtilə bir mərtəbəli kiçik məktəbdə oxuyurdum. İndi həmin məktəbin əvəzində müasir standartlar səviyyəsində dörd mərtəbəli məktəb binası tikilib. Düzdür, bu gün ölkəmizdə kifayət qədər savadlı, qabiliyyətli, öz Vətənini, torpağını, dövlətini sevən gənclərimiz var. Lakin mövcud mükəmməl şərait, informasiya-kommunikasiya texnologiyalarının inkişafı fonunda bəzi gənclərin tənbelliyi mənə narahat edir. Gənclərin savadlı, bilikli, dünyagörüşlü olması bizim üçün ən vacib məsələlərdən biridir. Bunun üçün dövlətimiz və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən hər cür şərait yaradılıb. Gənclərə tövsiyəm bu olardı ki, yaradılmış münbit şəraitdən maksimum dərəcədə, səmərəli şəkildə istifadə etsinlər, öz bilik və bacarıqlarını daha da artırınsınlar. İstənilən addımı atanda, hansısa işin qulpundan yapışanda düşünsünlər ki,

cəmiyyət, Vətən üçün nə fayda verəcəklər. Hesab edirəm ki, yaşından, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər bir vətəndaş ilk növbədə Vətənini, xalqını düşünməlidir.

- Vüqar müəllim, siz müxtəlif vaxtlarda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüş, 3-cü dərəcəli “Vətəna xidmətə görə” ordeni ilə təltif edilmisiniz. Eyni zamanda Ali Media Mükafatı, həmçinin bir sıra digər mükafatlarla layiq görülmüsünüz...

- Təbii ki, bütün bu təltiflər möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən mənəm kiçik xidmətlərimə verilən böyük qiymətdir. Mən dövlətimizin başçısına ürəkdən minnətdarlığımı bildirirəm. Mən bütün həyatım boyu, hər zaman dövlətimə, xalqıma şərəflə xidmət etməyi hər şeydən üstün tutmuşam. Sözsüz ki, bundan sonra da belə olacaq. Müqəddəs bildiyim, mənəm üçün əsas olan bu prinsiplər daim fəaliyyətimin ana xəttini təşkil edəcək. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı, daha güclü Azərbaycan naminə hər bir vətəndaşımız möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməli, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs dövlət başçısının həyata keçirdiyi siyasi kursa dəstək olmalıdır.

- Maraqlıdır, işində prinsipial, qətiyyətli və tələbkar olan baş redaktor Vüqar Rəhimzadə bəs ailədə necə tanınır?

- Ailə mənəm üçün ən müqəddəs anlaşıqlardan biridir və hər zaman ailəmə bağlı olmuşam. Demək olar ki, boş vaxtlarımı onlarla keçirirəm.

“Hər zaman ailəmə bağlı olmuşam”

Bakı Dövlət Universitetinin məzunu olan böyük oğlum Səlim hazırda dövlətimizin müqəddəs sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqla hərbi xidmət borcunu şərəflə yerinə yetirir. Ortancıl oğlum Rauf da Bakı Dövlət Universitetində sonuncu kursda təhsil alır. Kiçik oğlum Fuad isə hələ orta məktəbdə oxuyur. Həyatda ən böyük amallarımdan biri onların sağlamlıq, milli ruhda böyüyüb, boya-başa çatmaları, Vətənə layiq şəxsiyyət kimi yetişmələridir. Təbii ki, bunun üçün əlimdən gələni edirəm. Mənimlə yanaşı, Bakı Dövlət Universitetinin məzunu olmuş həyat yoldaşım da var gücü ilə övladlarımızın sağlamlıq ruhda böyüməsinə çalışır. Tələbkar ata olmaqla yanaşı, heç vaxt onlardan sevgimi, qayğımı da əsirgəməmişəm. Yeri gələndə danlamışam, yeri gələndə isə əzizləmişəm. Amma hər zaman onlara həyatda ədalətli olmağı, heç vaxt doğru yoldan çıxmamağı aşılamışam.

24 may 2017-ci il

Azərbaycan növbəti dəfə tarix yazdı

Milli Məclisin deputatı Sona Əliyevanın yap.org.az-a müsahibəsi

- Sona xanım, Azərbaycan daha bir nüfuzlu beynəlxalq idman tədbirinə- IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Sizcə, bu möhtəşəm idman tədbiri ölkəmizə nə kimi dividendlər gətirəcək?

- IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçdiyinin bütün dünya şahidi oldu. Açılış mərasimində İslam dünyası, xüsusən Azərbaycan haqqında teatral formada dəqiq və tamaşaçıları heyretə gətirən məlumatlar verildi. Ölkə rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətin İslam mədəniyyətinin formalaşmasında, multikultural dəyərlərin çuğlaşmasında, tolerant yaşayış tərzinin tefəkkürlərimizdə oturuşmasında, həyat tərzimizə çevrilməsində nə qədər böyük rol oynadığı aydın təsəvvürlərlə dünyanın bir daha diqqətinə çatdırıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oyunların Təşkilat Komitəsinin üzvləri ilə ilk görüşündə bildirmişdi ki, bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallığımızdır. Gəlsinlər, öz gözləri ilə İslam dininə sadıq olan dünyəvi Azərbaycanın bütün mənalarda inkişafını görsünlər.

Elə də oldu: xarici qonaqlarımız yerli və dünya mediasında təəssüratlarını bölüşərək yüksək qonaqpərvərlikdən, şahidi olduqları tolerant mühtdən razılıqlarını bildirdilər.

Oyunlar dünyanın, xüsusən də 54 müsəlman ölkəsinin diqqətini bir daha Azərbaycana yönəltdi. Nəticəsinə həm iqtisadi, həm də siyasi baxımdan mütləq görəcəyik. Həmin ölkələr Azərbaycandakı əlverişli biznes mühitindən yararlanmaq istəyəcəklər, ölkəmizə yatırımlar qoyacaqlar. Siyasi cəhətdən isə bizim gücümüz nümayiş olundu. İslam ölkələrini bir araya gətirmək və dünyaya sülh, barış, tolerantlıq mesajı vermək, nümunə göstərmək Azərbaycanın siyasi qazancı hesab olunmalıdır.

- IV İslam Həmrəyliyi Oyunları müsəlman dövlətləri arasında birləşmə və həmrəyliyin güclənməsinə nə kimi töhfələr verəcək?

- Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının verəcəyi konkret töhfələri indidən dəqiq söyləmək bir qədər çətin. Amma ümumi mənada deyə bilərəm ki, dövlətlər arasındakı münasibətlərin məhz xalqların dostluğundan keçdiyini nəzərə alsaq, Bakıda müxtəlif müsəlman xalqları nümayəndələrinin bir-birini yaxından tanımaları, əlaqələr qurmaları gələcəkdə bu münasibətlərin dərinləşməsinə və dövlətlər səviyyəsinə yüksəlməsinə səbəb olacaq.

Bilirsiniz ki, İslam dünyasında müharibələr, münaqişələr davam edir. Buna baxmayaraq, müharibə yaşayan ölkələrin nümayəndələri Azərbaycan adlı ölkədəki sabitliyi,



tolerantlığı, dinamik inkişafı görüb, belə mədəniyyətə öz ölkələrində nail olmaq arzularını gerçəkləşdirmək yolu tutacaqlar. Məsələn, Suriyalı, iraqılı idmançı ölkəsinə qaçırdandan sonra artıq sülh çarçısına çevriləcək. Bir nəfər, beş nəfər, on nəfər belə insanların olması nəticədə qardaş qırğınlarına son qoymağa kömək olacaq. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətində də məhz bu amil dururdu.

Qeyd edirəm ki, hələ IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin ötən ilin sentyabrda keçirilən iclasında Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva çıxış edərək bildirdi ki, Təşkilat Komitəsi IV İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Belə də oldu. Azərbaycan növbəti dəfə tarix yazdı. Bu tarix mütləq və mütləq həm İslam dünyasına, həm də Azərbaycan xalqına müsbət dividendlər gətirəcək.

- Siz Milli Məclisin Elm və təhsil komitəsinin üzvüsünüz. Bildiyiniz kimi komitə bir sıra yeni qanunlar hazırlayıb. Onların biri - "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- "Məktəbəqədər təhsil haqqında" qanun layihəsi cəmiyyətin uzun zamandan bəri gözlədiyi qanun layihələrindən biri idi. Nəzərə alsaq ki, uşağın uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyata tam adaptasiyası məktəbəqədər dövrdə verilmiş təlim-tərbiyədən əsaslı şəkildə asılıdır, onda layihənin valideyinlər, ailə və cəmiyyət üçün əhəmiyyətliyi göz önündədir. Bundan əlavə onu da deyim ki, bu qanun layihəsi hazırlanana qədər məktəbəqədər təhsil sahəsində bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdu və onların bəziləri qüvvədən düşmüş, bəziləri mövcud realığı əks etdirmədiyindən, ya da müəyyən boşluqların olması səbəbindən, bu sahədə çalışanlar üçün müəyyən anlaşılmaqlar yaradırdı. Odur ki, təhsilin bu pilləsi üzrə qanunverici bazanın təkmilləşdirilməsinə ehtiyac vardı. Mövcud qanun layihəsi isə

geniş xarici təcrübə öyrənilməklə, müasir didaktik və pedoqoji prinsiplər əsasında hazırlanmış, günümüzün tələblərinə tam cavab verən, məktəbəqədər təhsil prosesinin bütün iştirakçılarının hüquqlarının qorunmasından tutmuş, məktəbəqədər təhsil prosesinin dövlət, bələdiyyə və özəl sektorda da hüquqi tənzimlənməsini nəzərdə tutan, məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsini və bu sahədə özəl sektorun da stimullaşdırılmasını özündə ehtiva edən kompleks normativ hüquqi aktıdır. Əminəm ki, yüksək ictimai əhəmiyyət daşıyan bu qanun layihəsi təhsilin ilk pilləsinin inkişafına xidmət etməklə yanaşı, savadlılıq indeksinin yaxşılaşmasına da öz təsirini göstərəcəkdir.

- "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanması hansı səviyyədədir? Bu sənədə hansı məsələlər yer tutur?

- Bildiyiniz kimi, "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanması ilə əlaqədar komissiya yaradılıb. Artıq bu sahə üzrə qabaqcıl təcrübəsi olan bir neçə ölkənin qanunvericiliyi öyrənilib. Bundan başqa mövcud normativ hüquqi aktlara və xarici təcrübəyə istinad etməklə, qanun layihəsinin ilkin variantının hazır olduğunu deyə bilərəm. Qanun layihəsi peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsilinin təşkilatı-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsində göstərilən strateji məqsədlər və hədəflər də qanunvericiliyə uyğun olaraq öz əksini tapacaq.

- Sona xanım, sizcə, hazırda ölkəmizdə peşə təhsili sisteminin gücləndirilməsi yönündə işlər necədir və bu qanun bu sahənin inkişafına nə dərəcədə təsir göstərəcək?

- Peşə təhsili sisteminin gücləndirilməsi istiqamətində işlər aparılır, lakin düşünürəm ki, bu yöndə hələ xeyli işlər görülməlidir. Keçən il Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafı istiqamətində atılmış ən önəmli addım idi. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənən "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" 5 strateji hədəfdən və 9 prioritetdən ibarət olmaqla, 2020-ci ilədək strateji baxış ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasını hədəfləyir. Bu onu göstərir ki, təhsilin bu pilləsi milli iqtisadiyyatın inkişafında önəmli olmaqla,

dövlət təhsil siyasətinin başlıca prioritet istiqamətlərindəndir. Bu kimi sənədlərin imzalanması gələcək perspektivləri aydınlatsa da, peşə təhsili pilləsi üzrə keyfiyyətli təhsil və təlimin verilməsi istiqamətində hələ qarşıda qarşıda çox işlər durur.

Peşə təhsilinin əsas məqsədi hər gün dəyişən iş dünyasının bacarıqlı peşə faliyyətinə uyğun peşə bacarıqları, bilik və hazırlıq səviyyəsi formalaşdırmaqdır. Peşə təhsilinin əsas mərhələsi isə lazımi iş təcrübəsinin qazanılması məqsədilə aparılan təlim və təhsildir. Ona görə də, yeniyetmə və gənclərə peşə sirlərini məhz təcrübə sahədə öyrətmək lazımdır. Nəzəri biliklər həyata keçməyində unudulur. Mövcud peşə təhsili müəssisələrində isə maddi texniki baza zəifdir və yenidən qurulmasına ehtiyac vardır. Gələcəkdə özəl sektor və bu kimi təhsil müəssisələrinin birlikdə fəaliyyətini əlaqələndirməklə mühüm müsbət nəticələr əldə etmək olar.

Digər tərəfdən, bizdə nəzəri bilikləri aşılacaq vəsaitlər, çap materialları da azdır. Bu sahədə hazırlanmış müasir təhsil proqramlarına uyğun yeni alternativ vəsaitlərin hazırlanması vacib məqamlardan

biridir. Sonda onu deyim ki, bu sahənin inkişafı üçün prioritetlər müəyyən olunub, dövlət dəstəyi yüksək səviyyədədir, deməli yaxın gələcəkdə təhsilin bu səviyyəsi üzrə yüksək nəaliyyətlər olacaq.

Qanun layihəsinə gəldikdə isə, layihə bu sahədə mövcud olan normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsinə və daha nükəmməl kompleks sənədin hazırlanmasına xidmət edir. Qanun layihəsində peşə təhsilinin keyfiyyətinə qoyulan tələblər, rəşionallaşdırılmış və optimallaşdırılmış peşə-ixtisas şəbəkəsinin qurulmasına yönəlik və maliyyələşdirilməsinə dair hüquqi tənzimləmələr, yerli özəl-dövlət və beynəlxalq tərəfdaşlıq və s. digər bir çox məsələlər də öz əksini tapmaqla bu sahənin inkişafına xidmət edən müasir idarəetmə strukturunun yaradılmasına və hüquqi tənzimlənməsinə öz töhfələrini verəcək. Əlbəttə ki, qanun layihəsi cəmiyyətə təqdim olundandan sonra daha geniş müzakirəyə açıq olacaq. Ümumilikdə isə görülən və ərəşəyə gətirilən hər bir iş dövlətimizin güclənməsinə və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.

Beş il ərzində 96 milyon meyvə tingi yetişdiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 4 min hektardan çox arid ərazidə yaşıllaşdırma işləri həyata keçirilib. Əkilən ağacların 2 min hektardan çoxunu zeytun ağacları təşkil edir. Lakin zeytun bağlarının ərazisinin 5 min hektara çatdırılması planlaşdırılır. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağirov deyib. Nazir bildirib ki, görülən işlər sayəsində zeytun yağı və zeytun ixracını azaltmaqla yanaşı, yaxın bir neçə il ərzində onun idxalına da nail olmaq olar.

"Azərbaycanda ümumilikdə 7 min hektar aqromeşə əraziləri var. Onun üç min hektarı əvvəlki illərdə salınan qoz, fıncıq, şabalıd bağlarıdır. Növbəti beş ildə 96 milyon meyvə tinginin yetişdirilməsi nəzərdə tutulub", - deyərək H. Bağirov bildirib. Bundan əlavə, o, qeyd edib ki, dəriniz suyunun duzsuzlaşdırılması zavodunda emal edilmiş sudan ətraf ərazilərdə salınmış yaşıllıqların suvarılmasında istifadə olunur. Eyni zamanda, Şirvan kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmağa yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü də iki dəfə artırılaraq sutkada 5000 kubmetrə çatdırılıb.

Mançesterdə terrorda ölənlərin sayı 22 nəfərə çatıb




Mançester Arena'da amerikalı müğənni Ariana Qrändenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb. APA-nın "Independent"-ə istinadən verdiyi məlumata görə, ölənlər arasında uşaqların olduğu deyilir. Hadisə nəticəsində 59 nəfər yaralanıb. Polis əməkdaşı Yen Hopkins bildirib ki, hadisəni törədən şəxsin üzərinə kустar üsulla hazırlanmış partlayıcı mexanizm yerləşdirilib və partlayış törədilib. Hadisə zamanı həmin şəxs də ölüb. Onun hər hansı terror təşkilatı və dəstə ilə bağlılığı araşdırılır.

"Mançester Arena'da amerikalı müğənni Ariana Qrändenin konserti zamanı baş verən partlayışda ölənlərin sayı 22-yə çatıb. APA-nın "Independent"-ə istinadən verdiyi məlumata görə, ölənlər arasında uşaqların olduğu deyilir. Hadisə nəticəsində 59 nəfər yaralanıb. Polis əməkdaşı Yen Hopkins bildirib ki, hadisəni törədən şəxsin üzərinə kустar üsulla hazırlanmış partlayıcı mexanizm yerləşdirilib və partlayış törədilib. Hadisə zamanı həmin şəxs də ölüb. Onun hər hansı terror təşkilatı və dəstə ilə bağlılığı araşdırılır.

Həm rəyliyimiz mübarək olsun!

Tarix boyu insanların dostluq, qardaşlıq və sevgi içərisində yaşadığı bu torpaqlarda bütün islam coğrafiyasından olan insanların həmrəylik üçün bir araya gəlməsi heç də təsadüfi bir hal deyil. Öz müstəqilliyini qazandıqdan sonra təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu yüksək inkişaf strategiyasına uyğun olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin beynəlxalq arenadakı nüfuzu və düzgün idarəçilik siyasəti nəticəsində günü-gündən bütün sahələrdə durmadan inkişaf edən Azərbaycan, bu gün bütün dünyanın diqqət mərkəzinə çevrilmişdir. Gözəl Bakımız artıq bir neçə əlamətdar idman yarışlarına, beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Azərbaycan insanın qonaqpərvərliyi, təbiətinin füsunkarlığı, tarixi mirasının zənginliyi bu torpaqları ziyarət edən qonaqları valeh etmişdir. Qloballaşan dünyada Azərbaycan özünəməxsus yeri dünya arenasında yüksək zirvələrdə tutmuşdur.



Azərbaycan eyni zamanda, islam dünyasının və müsəlman aləminin tarixi mirasına öz töhfəsini verməklə yanaşı bu dəyərli mirası qoruma missiyasını da tarix boyu yerinə yetirən ümdə məmləkətlərdən biri olmuşdur. Uzun müddət sovet imperiyasının tərkibində olmasına baxmaraq, Azərbaycan öz dilini, dinini və milli kimliyini qorumağı bacarmışdır. Müstəqillik əldə edildikdən sonra tarixi məscid-

lər, mədrəsələr təmir edilmiş və 2000-dən artıq yeni məscid tikilərək, insanların istifadəsinə verilmişdir. Bununla yanaşı, islam mədəniyyətinə öz töhfəsini vermiş bir çox azərbaycanlı yazarın əsərləri bərpa edilmiş və yeni üslubda nəşr edilmişdir.

Bütün bunların fonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "IV İslam Həm rəyliyi Oyunlarının



2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə sərəncamı da müsəlman ölkələri gənclərinin ali idman bayramının layiqincə keçirilməsini təmin etməyə yönəldilmişdir. Bu yarışların Azərbaycan dövlətinin qüdrətinin, Azərbaycan idmanının yüksək nailiyyətlərinin növbəti təntənəsinə çevriləcəyi heç kimdə şübhə doğurmurdu. Hamı əmin idi ki, Azərbaycanın Birinci Xanımı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın başçılıq etdiyi IV İslam Həm rəyliyi Oyunlarının Təşkilat Komitəsi birinci Avropa Oyunlarında olduğu kimi, yenə də öz vəzifəsinin öhdəsindən ən yüksək səviyyədə gələcək, oyunların iştirakçıları və qonaqları Bakıda əsl Azərbaycan qonaqpərvərliyi ilə əhatə olunacaq, onlar üçün hər cür şərait yaradılacaq və bütün ölkələrin nümayəndə heyətlərinin üzvləri Azərbaycan paytaxtında özlərini evdəki kimi hiss edəcəklər. Həqiqətən, bütün gözləntilərlə özünü doğrultdu. Azərbaycan bu böyük və məsuliyyətli işin də öhdəsindən layiqincə gələ bildi. Hətta idmançılarımız da qazandıqları medalların sayına görə qardaş Türkiyə ilə birlikdə liderlik siyahısına başçılıq etdilər.

IV İslam Həm rəyliyi Oyunlarının təntənəli açılış mərasimində də bu ehtişamın şahidi olmaq mümkün deyildi. 57 müsəlman dövlətinin komandaları bir-birinin ardınca sıralanaraq, əvəzədlənməz mənzərəni canlandırır. İnsanlar fikirdə, düşüncədə həmrəy olduqlarının, birlik və bərabərliyin sevincini yaşayırdı. Bu mərasimdə Ümummilli Liderimiz Heydər Əliyevin bir millət, iki dövlət sözlərinin əhatə etdiyi dərin mənənin mənəvi yüksəlişinin bir daha şahidi olduq. Türkiyə Cümhuriyyəti komandasının arenaya dəvəti əsnasında açılış mərasimini izləyən hər kəs ayaq üstə öz sevgi və sayğılarını nümayiş etdirdi. İki qardaş dövlət arasındakı tarixi dostluq və qardaşlıq duyğularının bugünkü yeni nəsillər tərəfindən də layiqincə dərk edildiyindən və əbədiyyətə qədər bu həmrəyliyin davamlı olacağına əmin olduq. Ümid edirik ki, tarixi boyu həmrəyliyin, sevgi, dostluq, birlik və bərabərliyin məskəni olan Azərbaycan torpaqlarının heç bir insanlıq ləyaqətinə uyğun olmayan vəhşiliklə ermənilər tərəfindən işğal olunmuş əraziləri yaxın gələcəkdə işğaldan azad ediləcək, islam dünyasını, o cümlədən, dünyanı birləşdirən həmrəylik oyunları Qarabağ torpaqlarımızda keçiriləcək və həmrəyliyin rəmzi olan üçrəngli bayrağımız qədim torpaqlarımızda dalğalanacaq. Bir daha həmrəyliyimiz mübarək olsun!

Ahmet Tecim,
Gəncliyə Yardım Fondunun
prezidenti

İslamiadanın sonuncu günündə medal qazanan idmançılarımızın şərəfinə "Zəfər günləri" təşkil edilib

"Bakı-2017" IV İslam Həm rəyliyi Oyunlarının sonuncu günündə medal qazanan idmançılarımızla mayın 23-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) "Zəfər günləri" layihəsi çərçivəsində ənənəvi görüş keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə MOK-un, Gənclər və İdman Nazirliyinin, idman federasiyalarının rəsmiləri, qaliblərin ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Tədbirdə Azərbaycan idmançılarının İslamiadada əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Bildirilib ki, İslamiadanın hər günü idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. "Bakı-2017"də ümumi komanda hesabında birinci yeri tutan Azərbaycanın qüdrəti bütün dünyaya nümayiş etdirildi, ölkəmizin beynəlxalq miqyasda tanınmasına böyük töhfələr verdi.

Çıxışlarda belə bir möhtə-

şəm idman bayramının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, "Bakı-2017" IV İslam Həm rəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub. Sonra "Bakı-2017" IV İslam Həm rəyliyi Oyunlarının bağlanış mərasimini əks etdirən videoçarx göstərilib. Qalibləri təbrik edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib: "Bu gün biz sonuncu "Zəfər günləri"ndə iştirak



edirik. Bu, bizim İslamiadada sonuncu zəfər günümüzdür. Ancaq bizim zəfərlərimiz irəlidedir və hələ çox qələbələr qazanacağıq". Oyunlara möhtəşəm bağlanış mərasimi ilə yekun vurulduğunu qeyd edən Ç.Hüseynzadə vurğulayıb ki, həm açılış, həm də bağlanış tədbirlərini bütün dünya heyranlıqla izlədi. Azərbaycan idmançılarının medalların əyarına görə möhtəşəm uğur qazandıqlarını söyləyən MOK-un vit-

se-prezidenti bu böyük qələbə münasibətilə xalqımızı, idmançıları, onların məşqçilərini, bütün idmansevərləri təbrik edərək deyib: "Mən bu gün sevinc və qürur hissi keçirirəm. Ona görə ki, idmançılarımız "Bakı-2017"də komanda yarışlarında da medallar qazana bildilər". Daha sonra medal qazanan idmançılarımıza MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış rəmzi lövhəni imzalayıblar. Mərasim təntənəli incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.



24 may 2017-ci il

Ölkəmizə turistlərin cəlb edilməsi baxımından ideal imkanlar yaradılıb

Ölkə iqtisadiyyatına ən böyük gəlir gətirən sahələrdən biri olan turizm potensialının beynəlxalq aləmdə tanınması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi və digər istiqamətlərdə dövlət tərəfindən məqsədyönlü işlər görülməkdədir. Davamlı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlər həyata keçirilir.

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində də turizmin daha da inkişaf etdirilməsi əksini tapıb. Məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən və 90 milyondan artıq əhəlinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Bütün görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Dövlətin siyasəti, ünvanlı layihələr də nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsirini göstərir.

Bu gün artıq cari ilin yanvarından fəaliyyətə başlayan "ASAN Viza" vasitəsilə turistlər Azərbaycana maneəsiz gələ bilirlər. Bu sistem vasitəsilə Azərbaycana səfər edən ölkələrin siyahısı genişlənməkdədir. Körfəz ölkələri, eləcə də Çin, Koreya Respublikası, Yaponiya, Malayziya, Sinqapur ilə də münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin əksəriyyətindən Azərbaycan gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Fəaliyyətə başladığı ilk aylarda "ASAN viza" portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, bu gün isə 93 ölkəni əhatə edir.

BAKIDA KEÇİRİLƏN "FORMULA-1" AVROPA QRAN-PRİSİ YARIŞLARINI DÜNYANIN 187 ÖLKƏSİNDƏ 500 MİLYONDAN ÇOX AZARKEŞ TELEVİZİYA VASİTƏSİLƏ İZLƏDİ

Ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, global forumlar, humanitar forumlar, mədəniyyətlərəarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları və s. turistlərin ölkəmizə axınına səbəb olub. Avropa Oyunları, "Eurovision", "Formula-1" də turistlərin axınında əsas amillər sırasındadır. Artıq bir neçə gündən sonra ölkəmizdə yenidən "Formula-1" yarışlarına start



veriləcək. Ötən il Bakıda keçirilən "Formula-1" Avropa Qran-prisi yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları muntəzəm yayımladılar. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-prisində dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portu-

qaliyanın, Almanyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və materiallar hazırladılar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənar qalmadı.

"FORMULA-1" KİMİ BİZİM TURİZM POTENSİALINA DƏSTƏK VERƏN İKİNCİ BEYNƏLXALQ TƏDBİR OLAR BİLMƏZ"

Yarım milyarda yaxın insanın televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkən şəhər halqası olduğundan onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə biliblər. "Formula-1"-in Azərbaycanı dünyaya tanımaq üçün ən yaxşı kimi dəyərləndirildi. "Formula-1" yarışları ölkəmizin təbliği, eləcə də turistlərin cəlb edilməsi baxımından ideal imkanlar yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Formula-1" kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz: "...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü də o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq "Formula-1" hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir".

Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Məhz dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanınması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI



Satıb-satılmağa adət etmiş müxalifət

RƏFİQƏ

Artıq 25 ildir ki, müxalif düşərgənin dağıdıcı təmsilçilərinin xarici təzyiqlər qruplarının təsiri altında olması və anti-Azərbaycan mövqeli müəyyən dairələr tərəfindən maliyyələşdirilməsi hamıya bəlli olan faktır. Dağıdıcı düşərgədə yer alan müxalif qüvvələrin daha çox ölkə xaricində özlərinə dəstək axtarmaları da, məhz bununla bağlıdır. O da, bəllidir ki, ötən prezident seçkiləri arəfəsində, məhz kənar təsirlər, məkrli niyyətlər çərçivəsində formalaşdırılan ölü qurum olan "Milli Şura"ya müxtəlif mənbələrdən 22 milyon manatdan çox vəsait daxil olub. Onu da demək lazımdır ki, bu dağıdıcı və destruktiv qüvvələr ölkə daxilində özlərini siyasi cəhətdən tükəndirdikləri kimi, ölkə xaricində də etimadı çoxdan itiriblər.

Məsələnin maraqlı doğan tərəflərindən biri isə ondan ibarətdir ki, indi xaricdə də dağıdıcı müxalifəti, ümumiyyətlə, saya salan və eşidən yoxdur. Obrazlı şəkildə deyilsə, heç kəs onların üzünə belə baxmaq istəmir. Çünki destruktiv düşərgənin üzvü olan simalarının, məsələn, elə AXCP sədri Əli Kərimlinin etiraf etdiyi kimi, hamını həmişə aldatmaq mümkün deyil. Necə ki, o vaxt sabiq Müsavat başqanı İsa Qəmbər KXCX sədri Mirmahmud Mirəlioğlunu heç cür aldada bilmədi. Eləcə də, Ə.Kərimli artıq kimisə aldada bilmədi. Diələntliyə sövq etmək, başqalarının ümidlərini və arzularını öz maraqları naminə xərcləmək iqtidarında deyil.

Dağıdıcı müxalifət satıb-satılmağa, yalan danışmağa öyrəşiblər və bunu adi hal və davranış norması kimi qəbul edirlər. Bu mənada, onların təmsilçisi Cəmil Həsənlinin vaxtaşırı Avropaya və Amerikaya üz tutmasının heç bir praktik əhəmiyyəti yoxdur və müxtəlif Qərb ölkələrinə səfərlər etmələri və orada keçirilən görüşlər, tədbirlər də kifayət qədər baha başa gəlir. Belə olan halda, təqaüdü C.Həsənlili bu vəsaiti haradan alır və görüşlər və tədbirlər adıyla sağa-sola xərclədiyi maliyyəni kimin və nəyin hesabına əldə edir? İstənilən halda, "Milli Şura"nın rəhbəri sayılan C.Həsənlinin ABŞ-da kimlərlə görüş keçirməsi bəllidir və o, ən yaxşı halda, sabiq konqresmenlərdən biri, ya da ABŞ-ın orta statistik məmurunun "müavininin yardımçısının mirzəsi" ilə görüşə bilər.

Dağıdıcı müxalifətin özünə də bəllidir ki, istər ölkə daxilində, istərsə də üz tutduqları və havadar axtardıqları Qərb ölkələrində onlara münasibət kifayət qədər mənfidir. Bu neqativ münasibəti və inamsızlığı isə onlar öz fəaliyyətləri ilə qazanıblar. Artıq xaricdə çox yaxşı başa düşürlər ki, Azərbaycanda alternativ qüvvələr axtarmaq əbəsdür. Ona görə də, əksər hallarda müxalifət və onların liderləri yada düşür. Müxalifət isə bunun müqabilində xaricə səfər edəndə, ya istifadə olan keçmiş siyasilərlə, ya da hansısa araşdırma fondları səviyyəsində görüşlər, toplantılar keçirməklə varlıqlarını nümayiş etdirməyə, özünə və illüziyalardan qopub ayıla bilməyən məhdud elektoratına təselli verməyə çalışır.

Bütün bunların müqabilində artıq hər kəs görür və bilir ki, Azərbaycanda köhnəlmiş, bir neçə yerə satılmış müxalifət adlanıqlar heç bir işə gərəkdir deyillər. Bu səbəbdən, onlara Azərbaycan siyasətində qətiyyətin yer yoxdur.

Rövşən RƏSULOVA

Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi qəbul olunmazdır!

Türkiyədəki Azərbaycan diasporu ÜAK-ın bağlanması etiraz etdi

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı verilən məlum məhkəmə qərarı azərbaycanlıların təmsil olunduqları müxtəlif ölkələrin diaspora nümayəndəliklərinin də etirazlarla qarşılanmaqdadır. Belə ki, "SƏS"ə daxil olan məlumatlara görə, bu dəfə qardaş Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları Rusiya Ali Məhkəməsinin mayın 15-də Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə dair qərarını ciddi narazılıqla qarşıladıklarını bəyan ediblər.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi bəyanat yayaraq, Ali Məhkəmənin qərarını qınamaqla yanaşı, qeyd ediblər ki, bu məsələdə əsas canfəşanlıq Azərbaycanı istəməyən qüvvələr göstərib. Xüsusilə, erməni diasporasının ÜAK-ın bağlanması xüsusi əməyi var ki, onların təmsilçiləri Rusiya məhkəmələrinə sızmaqla öz çirkin məqsədlərinə nail olmağa cəhd ediblər.

Regionda Rusiya, Azərbaycan və Türkiyə arasında hər zaman həmrəyliyin olması vurğulanaraq, bildirilib ki, hazırda da bu münasibətlər uğurla davam edir. "Azərbaycan dövləti regionda Rusiyanın strateji maraqlarını daim

nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq münasibətlərinin inkişafına dəstək göstərib"-deyə sözügedən bəyanatda vurğulanır.

Bəyanatda daha sonra deyilir ki, iki dövlət arasında tarixə söykənən dostluq münasibətlərini daha da inkişaf etdirmək əvəzinə azərbaycanlıların birlik və həmrəylik təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi qəbul olunmazdır. SİTAT: "Verilmiş qərarın yanlış olduğuna inanır və Rusiya tərəfinin tezliklə ÜAK-ın qeydiyyat məsələsi ilə bağlı ədalətli addım atmasını tələb edirik", - deyə tələb irəli sürülüb.

Rövşən RƏSULOVA

Sarkisyanın xarici siyasəti - uğursuzluq və məğlubiyyət fonunda

Erməni prezident bunu gizlətmək üçün Azərbaycanla qarşı təxribatlara əl atır



SAMİR

“Siyasi zənən”lik

“**S**iyasi zənən”lik ayrıca bir qabiliyyət və mərifət tələb edir. Afrikanın gento tayfasının qadınları kimi Əli Kərimlinin, İsa Qəmbərin həftənin tək günləri bir kişinin, cüt günləri isə başqa bir kişinin qucağında oturmalarının ayrıca tarixçəsi var. Di gəl ki, gento tayfasında toy gecəsi bəy gəlinin ağzına yumruğunu nə təhər zollayırsa, iki qabaq diş qarnına düşür. Adətdir, bununla da, hər bəri başdan arvada yerini göstərir. Bunların ağzına heç olmasa bir yumruq ilişdirərdiniz ki, dişlərini qıcıya bilməsinlər. Bu de, hələ ötən əsrin 80-ci illərində “siyasi izdivac” gecəsi “KQB” Nəmət Pənahlının dişini necə qırıbsa, o, hələ də çörəyi çeynəməmiş udur... Bəzi dövlətlərin kəşfiyyat idarələrinə casusluq edənlərin bir hissəsi Kərimlinin sayəsində “siyasi mühacir” adı altında ölkədən getməyə müvəffəq oldular.

Özləri cəhənnəmə, indi də Azərbaycandan xarici ölkələrə istirahət etməyə və gəzməyə gedənləri də “siyasi mühacir” kimi cəmiyyətə sıramağa çalışırlar. Müğənni Elariz “Greencard” udub və Amerikaya gedib, Elariz ora çatmamış cəbhəşüvənlər hay-həşir saldılar ki, müğənni guya problemdən qaçıb gedib. Mən həmişə arzulamışam ki, Elarizə gələndə mənə gəlsin. Səhv anlamayın, pulunu, qazancını deyirəm. Sürdüüyü maşının birçə qapısını satsam, yeddi arxa dönənime bəsdir. Allah rəhmət eləsin, böyük sənətkarımız Habil Əliyevə. O, deyirdi ki, Elariz, sən toyda havayı da oxusan, yenə bahadır... İndi heç olmasa, ciddi bir şeydən yapışın, ümid umun.

Yaxın günlərdə dağıdıcı müxalifətdə çox bəzi nəsnelərin şahidi olacağıq. Turqut Qəmbərin “Nida” üçün bəzi xarici səfirliklərdən alıb gizlətdiyi yüz minlərlə manat pulun hesabı sorulacaq. Uzağa getmirəm, elə “Nida”çıların özləri artıq Turqutu axtarırlar, dedəsinə də zəng ediblər. Zarafat deyil e, hər gün səhərdən-axşama qədər “Mala-kan” bağında restoranda oturub qəlyandan pilyəyib, pivədən içərsən, hər dəfə də 100-150 manat “şot” verəsən. Gözdən pərdə asmağ üçün cinayət törədib həbsə düşsən digər “NIDA”çının evinə bazarlıq eləyib gedəsən. Ad da bu ola ki, “NIDA”çılar “siyasi məhbus”un ailəsinə baş çəkdi. Kül bunlara pul verən bəzi dairələrə ki, nə elədiklərini bilmirlər. Türkün məsəli, siz verin, Turqut da gedib kef çəksin. Adını da “demokratiyanın inkişafına yardım” qoyun. Hamısı bir bataqlığa düşüb, çıxıb bilmirlər ki, bilmirlər. Bunlar müxalifətçilik deyəndə qrant almağı, “Məhsul” stadionuna çıxıb, tribuna da şeir deməyi başa düşürlər, Vaxtilə Elman Türkoğlunun əlinə bayraq verib, rəsmi dövlət dairələrinin dəhlizlərində o tərəf-bu tərəfə fırladan Pənah Hüseynin partiyasının bir-iki sənədi əlimə keçib. Bəndlərlə tanış oldum və qəti şübhəm olmadı ki, bunlar müxalifətçiliyi pul qazanmaq üçün peşəyə çeviriblər.

ÜAK-ın qeydiyyatı ləğv ediləndən sonra cəbhəçilərin və müsavətçilərin sevincini başa düşürəm. Hətta təəccüb edirəm ki, nə üçün aksiyadan-zaddan təşkil eləyib, bu sərəmsə qərara küçədə dəstək vermirlər. Milli məsələlərdə ermənipərəstlik nümayiş etdirmələrinə baxmayın, elə məsələlər var ki, orda hamısı bir deşikdən boylanırlar. Ə.Kərimlinin “trol”ları bütün günü Zərdüşt Əlizadəni satqınlıqda ittiham edib söydürlər. Ancaq Zərdüştün ÜAK-la bağlı sərgilədiyi mövqeyə (belə mövqeyə tüpürəsən) görə, bu dəqiqə cəbhəçilər şidirdi rəqs edirlər.

Son günlər cəbhəboyu təmas xəttində erməni silahlı birləşmələrinin yeni təxribatlara əl atmaları, nəticədə Azərbaycan Ordusu tərəfindən susdurulmaları Ermənistanın ictimai rəyində qorxu və vahiməyə səbəb olmaqdadır. Daha dəqiq desək, hələ ötən ilin aprelinde baş verən və ərazilərimizin bir hissəsinin geri qaytarılması ilə nəticələnən dördgünlük müharibədən sonra işğalçı qüvvələrin bu və ya digər şəkildə öz məğlubiyyətlərini xalqdan gizlətmək cəhdləri də nəticəsiz qaldı.

Erməni ekspertlərinin sözlərinə görə, Sarkisyanın yenə də təxribat-diversiya hərəkətlərindən əl çəkməməsi, bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyəti silahlı birləşmələrin rəhbərliyinə özü “xüsusi” tapşırıq verib. Səbəb də ölkə daxilində ona qarşı çox güclü bloklar yaradılmasıdır, digər səbəb isə sərhəddə keçirilən monitorinqə, deyildiyinə görə, guya Azərbaycan tərəfi ATƏT-in missiyasını təmas xəttinə çıxarmayıb. Digər bir tərəfdən isə, ermənilər tərəfindən Azərbaycana qarşı iftiharların atılması heç də təəccüblü hadisə deyil. İşğalçı ölkə çox yaxşı bilir ki, bu gün Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir və döyüş qabiliyyəti yüksəkdir. Ordumuz, nəinki hansısa təxribatlara cavab verməyə, daha genişmiqyaslı döyüşlərə də hazırdır və Müdafiə Nazirliyi də hər gün işğalçı ölkəyə xəbərdarlıq edərək bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşməne vurulacaq zərbə daha ağır və sərt olacaq. Təxribat törətdiyinə görə isə, Ermənistan yenə də peşman olacaq, aprel döyüşlərində olduğu kimi. Ancaq işğalçı ölkəni idarə edən hərbi rejim isə birmənalı tərzdə başa düşməlidir ki, onun işğal etdiyi və üzərində oturduğu torpaq başqa bir dövlətə məxsusdur, bu torpağın sahibinin iradəsi burada əsas rol oynamaqlıdır. Ermənistan əhalisi də bu-

nu duymalıdır ki, işğalçılıq siyasətinin sonu yoxdur. Çünki güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışıq bilərlər.

Beləliklə, erməni ekspertlərinin sözlərinə görə, işğalçı ölkədə baş verən məğlubiyyətlərdə, məhz Sarkisyan iqtidarının yürütdüyü naş xarici siyasi diplomatiya və s. amillərdir ki, bütün hallarda, baş verməsi qaçılmaz görünən növbəti müharibədə də olacaq itkilərə görə də cavabdehliyi Sarkisyan hakimiyyəti və onun xarici siyasəti daşıyaçaq.

Erməni KiV-ləri: “...Bununla da xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir”

Göründüyü kimi, Ermənistan prezidentinin bicliklərinin onun öz hədəfinə çatmasına imkan verilməyəcəyini bəri başdan söyləmək olar. Erməni analitikləri bildirir ki, burada əsas təsirkar mövcud hakimiyyətdir: “Ermənistan hakimiyyəti ələ keçirmiş qrup, yaxud klan mövcuddur. Onlar ictimai rəyə təsir edərək, müharibə məsələsində total şəkildə yalan danışır və yalançı sevinc hissələri yaradaq müharibə məsələlərinin dövlətin yurisdiksiyasında, cavabdehliyində olduğunu aşılayır. Həqiqətdə isə, əziyyət çəkən yenə də xalqdır”.

Göründüyü kimi, fakt budur ki, erməni xalqı, eləcə də işğal altında yaşayan və de-yure Azərbaycan vətəndaş-



ları olan Qarabağ erməniləri artıq Sarkisyan rejimi tərəfindən qanlarının sovurulmasını istəmirlər, bunu açıq-aydın şəkildə etiraf edirlər. Əgər Sarkisyan hələ də eyni siyasəti yürüdəcəyini düşünərək, uzun müddət Ermənistanın prezidenti kimi qalacağını hesab edirsə, yanılır. Ən azından, ötən il baş verən aprel qələbəmiz onun yanılmasının məntiqi nəticəsidir. Görünür, belə davam edərsə, onda yenidən həmin dərs verməyin vaxtı çatıb.

Beləliklə, erməni xalqı Ermənistanın faşist rəhbərliyinin ölkəni uçuruma aparmaqdan, korrupsioner rəhbərlikdən öz canını qurtarmaq üçün may ayının sonunda keçiriləcək izdihamlı mitinqdə aksiya iştirakçıları Sarkisyanın istefasında ısrarlı olmalıdır. Əks-təqdirdə, 2017-ci ildə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan-faşist dövləti öz çirkin əməllərindən əl çəkməyə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər.

A.SƏMƏDOVA

24 may 2017-ci il

“Məcburi qaydada məhkəməyə gətiriləcəklər”

“Qanunlara riayət etməyən hər bir insanı, o cümlədən Leyla və Arif Yunusları Azərbaycan qanunvericiliyinin tələbinə uyğun olaraq sərt cəza gözləyir”

Məlum olduğu kimi, haqlarında müvafiq qaydada cinayət işi olan Leyla və Arif Yunuslar məhkəməyə gəlməkdən imtina edirlər. Bu da qanunvericiliyin tələbinə uyğun olaraq, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı dindirilmə, izahat alma qaydalarının həyata keçirilməsinə problemlər yaradır.

Ötən həftə keçirilən növbəti prosesdə məhkəmə xaricdə olan qondarma hüquq müdafiəçiləri Leyla və Arif Yunusların məcburi qaydada məhkəməyə gətirilmələri barədə qərar qəbul edib. Maraqlı doğuran məqam ondan ibarətdir ki, AXCP sədri Ə.Kərimli qondarma hüquq müdafiəçilərini geniş və əhatəli şəkildə müdafiə edir, onların xaricə qaçaraq gizlənmələrinə bir növ haqq qazandımağa çalışır. Sual yaranır: onları birləşdirən maraqlar nədən ibarətdir? “Yurddaş” partiyasının sədri Mais Səferli “Səs” qəzetinin müxbiri ilə söhbətində bildirdi ki, L.Yunus ilə Ə.Kərimlinin eyni mövqedən çıxış etmələrinin arxasında maraqlı qüvvələrin istəyi dayanır: “Hüquq müdafiəçiləri” olan Leyla Yunus və Arif Yunus Azərbaycan vətəndaşlarıdır. Bu baxımdan da, açılmış cinayət işi ilə bağlı aparılan istintaqda mütləq onlar iştirak etməli və ifadə verməyə borcludurlar. Əgər Leyla və Arif Yunus bunu etmirlərsə, deməli, onlar Azərbaycan vətəndaşlığına, konstitusiyasına, qanunlarına meydan oxuyur və hörmət etmirlər. Məhz Leyla və Arif Yunusun bu cür hərəkətlərinə haqq qazandıran insanlar da onlarla bir sırada dayanırlar.”

“Azərbaycanın qanunlarına hörmət etməyən insanları hansı cəza gözləyir” sualına cavab olaraq M.Səferli bildirdi ki, qanunla-

ra riayət etməyən hər bir insanı, o cümlədən, Leyla və Arif Yunusları Azərbaycan qanunvericiliyinin tələbinə uyğun olaraq sərt cəza gözləyir: “Müxalifət düşərgəsində bir sıra şəxslər, o cümlədən də, AXCP sədri Ə.Kərimli bir müddət gündəmdə qalmaq üçün nə isə bir qalmaqallı mövzu axtarırlar.

Ona görə də, bu şəxslər bu cür mövzulardan yapı-şaraq, özlərinin var olmayan varlıqlarını göstərmək istəyirlər. Bu da mənasızdır. Çünki Azərbaycan xalqı onların iç üzlerini çox yaxşı tanıyır, necə pozuculuğa meyilli insanlar olduqlarını bilir.”

“Qondarma hüquq müdafiəçiləri Leyla və Arif Yunus məhkəməyə gəlməkdən imtina edirlər. Məhz buna görə də, məhkəmə onların məcburi qaydada məhkəməyə gətirilmələri barədə qərar qəbul edib. Sizcə, onlar xaricdə gizlətdikləri halda necə və hansı formada məhkəməyə gətirilə bilər” sualına hüquqşünas Səməd Vəkilov cavab olaraq bildirdi ki, hər bir məsələni demokratik qaydada, hüquqi prosedurları həyata keçirməklə həll etmək olar: “Məhkəmə bunlar haqqında qərar qəbul edib, birinci növbədə, məhkəmə müəyyənləşdirməlidir ki, Leyla və Arif Yunuslar hansı ölkədədir. Onların yerləşdikləri ölkə ilə bizim ölkə arasında ikitərəfli hüquqi yardım haqqında müqavilə mövcuddursa, onda həmin ölkənin öhdəliyi bunları geri verməklə bağlıdır ki, ancaq bu halda onlar geri qaytarılacaqlar. Əgər Leyla və Arif Yunusun yerlərini müəyyən etmək mümkün olmasa, bu halda, qanunvericiliyə görə axtarış elan olunmalıdır. Bundan sonradan axtarışla bağlı prosedurlar həyata keçirilməlidir”.

GÜLYANƏ

Müsavat funksionerinin istefası - səbəblər və məqamlar

Yaxud Arif Hacılı tərəfdarlarını niyə çıxdaş edir?

Müsavat partiya-sında daxili qarşıdurmalar növbəti istefa dalğasının yaranmasına gətirib çıxarıb. Artıq partiyanın Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev təşkilatın qapısını çırparaq istefa verib. Səbəblər isə, artıq kimsədə təəccüb doğurmur. Çünki o da, daha öncələr Müsavat sıralarını tərk edənlərdən fərqlənərək, başda başqan Arif Hacılı olmaqla, partiya rəhbərliyini intriqaçılıqda, saxtakarlıqda və s. məsələlərdə ittiham edib.



A.Hacılının başqanlıqna namizədliyini dəstəkləyib.

Yeri gəlmişkən, Müsavatın qurultayı zamanı baş verən saxtakarlıqlar və A.Hacılıya alternativ olan namizədlərin sıradan çıxarılması işinə F.Mehdiyev də cəlb olunmuşdu. Bu mənada, o və digərləri, əslində, A.Hacılının gizli planlarından kifayət qədər xəbərdardırlar. Daha bir fakt budur ki, A.Hacılının başqan seçilməsi üçün saxtakarlıqlarda iştirak edən funksionerlər sonradan partiya müəyyən prioritetlərə sahib olacaqlarını düşünürdülər. Ancaq bu, baş vermədi və daxilə yaranan narazılıqlar nəticə etibarilə onlara da təsirini göstərdi.

İstefa verən şəxs vaxtilə Arif Hacılına müdafiə edənlərdən olub

“Müsavat partiyası daxilində aparılan siyasətə və saxtakarlığa etiraz əlaməti olaraq

Sərdar Cəlaloğlu: “İsa Qəmbərin yanlış mövqeyi Müsavatın dağılmasına səbəb oldu”



“Müsavat partiya-sında proseslər elə cərəyan edir ki, artıq onu tənzimləmək çətinidir. Yalnız hə-rəkətsizliklə partiya daxilində sakitlik yaratmaq olar. Yəni bataqlığa düşən çapalama-lıdır”.

Bunu “SƏS” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavata Arif Hacılının başqan olandan sonra partiya baş verən konfliktləri, istefaları şərh edərkən bildirib. Onun sözlərinə görə, partiya daxilində ziddiyyətli məqamlar yaranıbsa, tərəflər aktiv addımlar atmamalıdır: “Müsavatda əllərində imkan olanlar etiraz edənləri təşkilat sıralarından azad edirlər. Qarşı tərəf isə, buna etiraz olaraq, aksiya keçirir və öz tərəfdarlarını partiya-dan çıxarmağa çalışır. Bununla da, partiya dağılır”.

ADP sədri qeyd edib ki, psixoloji sakitləşmə getdikdən sonra bütün problemləri həll etmək mümkün idi: “Çox təəssüflər olsun ki, İsa Qəmbər də mövqə tutaraq, çox aktiv hərəkətlərə imza atdı. Bu da partiyanın qarşısını almaz bir tərzdə dağılmasına gətirib çıxardı”.

S.Cəlaloğlu onu da bildirib ki, bundan sonra Müsavat partiyası özünün əvvəlki gücünü bərpa edə bilməyəcək: “Hətta partiya-dan çıxarılan və istefa verən simalar bir araya gətirilsələr də, Müsavat əvvəlki gücündə olmayacaq. Yəni yamaqlı olacaq”.

A.Hacılı 2014-cü ilin sentyabrında keçirilən qurultayda Müsavat partiyasının başqanı seçildikdən sonra təşkilat daxilində ciddi qalmaqal yaranıb. A.Hacılının apardığı siyasətə etiraz edənlərdən bəziləri partiya sıralarından xaric edilib, bəziləri isə özləri istefa verdiyini bəyan edib və bildirib ki, A.Hacılı partiyayı idarə edə bilmir.

Mustafa Hacibəyli: “Təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?”

Müsavat partiyası məclisinin üzvü, başqan müşaviri Mustafa Hacibəyli ADP sədri S.Cəlaloğlunu təhqir olunmuş şəxs hesab etdiyini bildirib: “Sərdar Cəlaloğlunun fikirləri özünə aiddir. Çünki sual yaranır ki, təhqir olunmuş şəxs niyə özünü təhqir olunmuş hesab edir?”

Müsavat rəsmisinin sözlərinə görə, əgər S.Cəlaloğlu, həqiqətən də, özünü təhqir olunmuş hesab edirsə, onda müxalifətçilik adından birdəfəlik imtina etsin: “Əgər belədirsə, onda görüşlərini müxalifətlə deyil, iqtidarla keçirsin. Çünki onun özü də əvvəllər belə bir təşəbbüs ilə çıxış etmişdi ki, hakim partiya ilə görüşməyə hazırım.”

Rəfiqə HÜSEYNOVA

At eti satanlar saxlanılıb

Dxili işlər orqanları tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən SİA-ya bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Balakən rayonunda mənşəyi məlum olmayan külli miqdarda etin satılması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan eti satmaq istəyən zaman saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at etinin tedarüki ilə məşğul olduqlarını, Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin etləri mal eti adı altında satmaq istədiklərini bildiriblər. Kəsilmiş at cəmdəklərindən götürülən nümunələri laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən et isitifadəyə tam yarar-sızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

Artıq üzvləri saxlamaq mümkün deyil

Bu arada, onu da qeyd etmək yerinə düşərdi ki, Müsavatın Suraxanı rayon təşkilatı digər rayon təşkilatlarından fərqli olaraq, partiyanın rəhbərliyi üçün daxili qiyamçılar kimi tanınır. Çünki partiyanın qurultayının ardınca, məhz onlar ard-arda istefalar verdilər. Rahib Mirələmov, Rüfət Əliyev, Rövşən Dəmirli, Niyaməddin Qocayev, Nizami Sadıxov, Tahir İsmayilov və sairələri, məhz

partiya daxilindəki avtoritar idarəçiliyi öne sürərək, bəyanatlarında vurğulamışdılar ki, artıq üzvləri saxlamaq mümkün deyil.

Qeyd edək ki, A.Hacılı bu və ya digər məsələlərdə uduzduğunun fərqindədir, hətta F.Mehdiyev tərəfindən verilən sonuncu istefa onun bir sıra sirlərinin ifşasına da səbəb ola bilər. Ancaq digər tərəfdən istefalar A.Hacılının partiya daxilində avtoritar idarəçiliyinin daha da genişləndirməsinə zəmin yaradır.

Rövşən RƏSULOVA

Qloballaşma dövründə informasiya cəmiyyətində insan həyatının mənası və mənəvi haqları

Müasir dünya inkişafını səciyyələndirən, ən çox işlədilər anlayışlar qloballaşma və informasiya cəmiyyətidir. Sivilizasiya növbəti informasiya inqilabını yaşayır. Global ünsiyyəti təmin edən kommunikasiya texnologiyaları hər birimizin həyatına daxil olub. Belə şəraitdə bəşəriyyət növbəti bir paradoksla üz-üzədir: total kommunikasiya məkanında ünsiyyət qıtlığı mövcuddur. "XX əsrin vəbası" adlandırılan tənhalığın miqyası daha da genişlənərək, XXI əsrə adlanmışdır. Texnogen sivilizasiyanın humanizm fəlsəfəsinə köklənməsi, ünsiyyət və dialoq kimi dəyərləri dünyagörüş müstəvisində mənimsəməsi probleməndən bəlkə də yeganə çıxış yoludur. Tənhalığın tədqiqi, yaşadığımız tarixi mərhələnin özəlliyi nəzərə alınmaqla onun aradan qaldırılması yollarının fəlsəfi-mənəvi determinantlarının müəyyən edilməsi bu baxımdan da xüsusi aktualıq kəsb edir.

İnsanın həyatın mənası, yaşayış fəlsəfəsi barədə obyektiv fəlsəfi dünyagörüşə bələd olması, özünün həm bəşəriyyətə, həm də konkret millətə və xalqa mənsuqluq hissini duyması, tənhalığa, məhz fəlsəfi fenomen kimi münasibət bəsləməyi bacarması, fikrimizcə, çox mühüm məsələdir.

Ziba Ağayeva yazır: "Yalnız belə olduqda insan tənhalıq yaşantısını, onun çoxçalarlı növlərini şüurlu, yaradıcı; məqsəduyğun şəkildə aradan qaldıra, obyektiv və subyektiv, müsbət və mənfi tərəflərini ayırd edə bilər. Yalnız bu halda, insan müvəqqəti reallığın fəvqünə qalxa bilər, onun varlığı məna, həyatı dəyər kəsb edə bilər. İnsanı, məhz insan edən keyfiyyətlərin (məsələn, mənəvi, fəlsəfi, mədəni, sosial və s.) tənhalıq yaşantısının təsiri altında ardıcıl itməsi təhlükəsini dəf edə bilər. Tənhalığın insan varlığının strukturunda hansı fəlsəfi-ekzistensial, ontoloji statusa malik olması, nə üçün əbədi, yaşarı bir problem kimi fəlsəfenin təhlil predmetini təşkil etməsi bu problemə fəlsəfi yanaşmanın spesifikasiyasında üzə çıxır."

Deməli, tənhalığın fəlsəfi təhlili müasir ictimai elmin aktual vəzifələri sırasındadır.

Tənhalıq problemə dair elmi sistemli təsəvvürlər XX əsrin sonunadək mövcud olmamışdır. Xüsusilə də, sosializm düşüncəsi ölkələrində və sovetlər birliyində tənhalıq mövzusu ideoloji səbəblərə görə bizə yad, burjuva cəmiyyətinin daimi müşayiətçisi olan mövzu kimi vurğulanmışdır. Bu da problemin elmi dövrüyyəyə gətirilməsi və tədqiqini yasaq etmiş, SSRİ-də tənhalığın mövcud olmadığı fikri qəbul edilmişdir".

Müəllifin fikrincə, təəccüblü burasıdır ki, həmin Qərb-Avropa cəmiyyətində də, bir çox alimlərin etiraz etdikləri kimi, bu problem ardıcıl nəzəri - konseptual təhlilini tapa bilməmişdir. Yalnız XX əsrin 70-ci illərindən etibarən tənhalıq mövzusu müzakirə olunmağa başlamışdır. Əsasən, psixoloqlar, sosioloqlar və digər elm nümayəndələri tənhalığın psixoloji parametrləri və meyarlarına dair geniş tədqiqatlar aparmışlar (A.Maslou, D.Beyk, K.Rocers, D.Rismen, T.Conson, P.Sleyter, K.Mustakas, G.Toffler, K.Yaspers, E.Fromm, K.Yunq, L.Peppo, U.Sadler, A.Adler, L.Viqotskiy, Q.Yande-

berq və s.)

Fəlsəfe elmləri doktorları, professor H.İmanovun, professor A.Şükürovun, professor Z.Hacıyevin, professor R.Əzimovanın, professor Ə.F.Abbasovun, professor Ə.S.Abasovun bir sıra əsərlərində, fəlsəfe üzrə dərslərində insan varlığı və mahiyyəti haqqında problemin ümumi məsələlərinə toxunmuşdur.

Tənhalığın təbəttətin fəlsəfi kontekstində təhlilinə fəlsəfe elmləri namizədi Mehriban Əliyevanın ayrıca tədqiqat işi həsr olunmuşdur.

İnsan varlığı, onun bədii, ədəbi və fəlsəfi dühaların təhlil obyekt olması, insanın bədii-estetik mahiyyətinin dərk, dünyaya, keçmiş və gələcəyə münasibətinin dərin, antropoloji təhlilinə professor Nərgiz Paşayevanın "İnsan bədii tədqiq obyekt kimi" adlı fundamental əsərini göstərmək olar. "İnsan bütün dövrlərdə başlıca mövzu və qəhrəman, hər bir mütəfəkkirin öz əsərində ifadə etdiyi ideyanın təəcəssümüdür. İnsanın mübarizəsi, dünyaya və gerçəkliyə münasibətləri tarix və sosiologiyadan öncə bədii ədəbiyyatda öz əksini tapmışdır.

Z.Ağayeva yazır: "Klassik fəlsəfəmizdə, onun ən müxtəlif qolları daxilində mütəfəkkirləri məşğul edən bir nömrəli problem insan varlığı, onun dünyada yeri və rolu olmuşdur. M.Füzulinin, N.Gəncəvinin, İ.Nesiminin demək olar ki, bütün fəlsəfi dühaların diqqətini insan və onun müəmmalı mahiyyəti cəlb etmişdir.

XX əsrdə yazıb, yaradan Hüseyin Cavidin yaradıcılığında da bu problem özünün ən qabarıq ifadəsini tapmışdır.

Ən müasir dövrün ictimai-fəlsəfi tədqiqatlarında tənhalıq problemi deyil, özgələşmə, yadlaşma kimi mövzuların tədqiqinə başlanmış, hələlik, sosial-psixoloji aspektdə araşdırmalar aparılır.

Mövzuya dair ədəbi mənbələrlə tanışlıq göstərir ki, tənhalığın fəlsəfi problemi kimi qoyuluşu, mənalandırılması, mahiyyəti, onun ontoloji-ekzistensial kökləri və həlli yollarına həsr edilmiş ayrıca tədqiqat əsəri mövcud deyildir. Tənhalığın fəlsəfi-konsepsiya kimi əhatəli təqdimatı, istər dünya, istərsə də Azərbaycan ictimaiyyətsünaslığında öz təhlilini gözləyir. Sadalanan problemlər, məntiqi olaraq, tənhalığın fəlsəfi nəzəriyyəsinə formalaşdırmaq sahə-

sində boşluqların mövcud olduğuna dəlalət edən bu təhqiqatın əsas məqsədini müəyyənləşdirir. Bu məqsəd, hər şeydən əvvəl insandünya, insan-cəmiyyət münasibətlərinin ahəngini təmin etməyə yönəldilmiş, mümkün qədər bitkin fəlsəfi konsepsiyaların sistemli ortaya qoyulmasıdır. Tənhalıq fenomeninin çoxçalarlı təzahürlərinin aradan qaldırılması və ya tənhalıq yaşantısının minimuma endirilməsi "yalnız fərdi və sosial" səviyyələrdə onun mahiyyəti, səbəbləri və nəticələrinə dair dərin fəlsəfi təhlil vasitəsilə mümkün ola bilər".

Müəllif qeyd edir ki, araşdırmanın məqsədini tənhalıq fenomeni, onun fəlsəfi mahiyyəti və məzmunu, insan varlığının əbədi rolunu və ekzistensial amilini təmsil edən tənhalıq yaşantısı, onun sosial-fəlsəfi və mənəvi təzahürləri təşkil edir. Buna nail olmaq üçün fəlsəfi təhlilin aşağıdakı istiqamətlərdə aparılması nəzərdə tutulmuşdur:

- insan varlığının fəlsəfi mənasının dərk edilməsində tənhalıq fenomeninin fundamental-ekzistensial kateqoriya kimi statusunun müəyyənləşdirilməsi;

- tənhalığın nəzəri təhlili aspektində mövcud olan tədqiqatların, müxtəlif elmi yanaşmaların metodoloji və dünyagörüş, bəzən konkret elmin mövcud imkanları ilə, bəzən də ideoloji-siyasi təsəvvüründən irəli gələn subyektiv qənaətlərlə şərtlənən natamamlıqların və çatışmazlıqların müəyyən boşluqların aşkara çıxarılması;

- tənhalığın fəlsəfi tədqiqinin spesifikasiyasının, konkret elmlərdən fərqlənməsi və üstünlüyünün əsaslandırılması, ontoloji, qnoseoloji və aksioloji kontekstlərinin mənalandırılması;

- mövcud ədəbiyyatda əksər hallarda eyniləşdirilən tənhalıq, yadlaşma, özgələşmə, tərki dünyalıq, marginalıq və s. anlayışların mahiyyət fərqlərini və fəlsəfi məzmununun aşkarlanması.

Z.Ağayeva yazır: "Tənhalığın unikal individualıq keyfiyyəti kimi obyektiv və həm də, bilavasitə fəlsəfi dünyagörüşdən qaynaqlanan subyektiv mahiyyətli bir fenomen olduğu təhlil edilmişdir. Tənhalığın nə sifətə, nə də sifətə pozitiv mahiyyətli fenomen kimi mütləqləşdirilməsinin qeyri-məqbul olduğu diqqətə çatdırılmışdır.

Tənhalığın fəlsəfi mənalandırılmasının son dərəcə vacib olduğuna, problemin, məhz insanın dünyaya, gerçəkliyə, öz varlığına münasibəti, dünyanı anlamaq və dəyərləndirməyi mümkün edən dünyabaxışı kimi fəlsəfi mövzularla sıx bağlı olduğu, onun səbəbləri və həlli yollarının da, məhz fəlsəfi yöndə axtarılmasının vacibliyi xüsusi vurğulanmışdır. Tənhalığın fəlsəfi kateqoriya statusunda götürülməsi, onun müxtəlif elm sahələrində qəbul edildiyi kimi, müəyyən emosional əhvalın, yaxud həyat tərzinin təzahürü qismində təsəvvüründən tam fərqli olduğunu aşkara çıxarır. Onun insan varlığının bütün qatlarına və həyatının bütün mərhələlərinə xas olan hadisə kimi həm universal, həm də individual spesifikasiyalara dayaqlandı-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

ğı əsərdə təhlil edilmişdir.

Monoqrafiyada insanın daxili aləmini, mənəvi dəyərlərə münasibətini, dünya, həyat barədə düşüncələrini əks etdirən, onun yaşayışını nizamlayan, tarazlıqda saxlayan dayaq nöqtəsi qismində çıxış edən dünyagörüş faktoru və onun fəlsəfi təməli məsələsi diqqətə çəkilmişdir. Bu dayaq nöqtəsinin itməsinə, laxlamasına səbəb olan bütün təsirlər, təzyiqlər insanın mənəvi sabitliyini pozur və tənhalığın mənfi qəbul edilən təzahürlərini şərtləndirir. İnsanın sosiallaşması prosesində onun düzgün fəlsəfi dünyagörüşünün formalaşması, sosial qarşılıqlı təsirin ayrılmaz komponenti kimi əsaslandırılmışdır". Müəllifin fikrincə, fəlsəfi dünyagörüş insanın həyata münasibətinin bütün formalarını özündə cəmləyir, konkret situasiyanın fəvqünə qalxmağı, onu kənardan qiymətləndirməyi mümkün edir. Tənhalığı gah yalnız ontoloji çərçivəyə yerləşdirməklə məhdudlaşdıran, gah da anlayışın məzmununa həddən çox miqdarda hadisələri daxil edərək, genişləndirən baxışların natamam olduğunu müəyyən edə bilər. Bu problemlərin məğzini anlamağa imkan verən əsas anlayışlar tədqiqatda təhlil edilmiş, ikinci dərəcəli terminlərdən fərqi göstərilmişdir.

Fəlsəfi fikir tarixində tənhalıq probleminin dərk edilməsi cəhdləri, onun hər hansı aspekt əsasında universal modelinin formalaşdırılmasını, mənfi "antisosial" meyil kimi tənhalığa qarşı "qiyam" elementlərini ifadə edən mövqelərə monoqrafiyada yaradıcı tənqidi münasibət bildirilmiş, tənhalığın yalnız sosial-

fəlsəfi modelinin bu fenomenin çoxçalarlı tiplərini izah etmək üçün işlək nəzəri model olduğu əsaslandırılmışdır. Şərqi fəlsəfəsində bu problemin daha əvvəl qoyulması və təhlil edilməsi qeyd olunmuş, tənhalığın fəlsəfi konsepsiyasının, məhz Şərqi, irəli sürülən şərh, model və müddəalara əsaslanaraq, qurulması zəruriliyi göstərilmişdir. Məhz Şərqi fəlsəfi fikrində problemin vəhdətde: ontoloji, qnoseoloji və aksioloji aspektlərinin bütövlüyündə həlli yollarının göstəridiyi üçün tənhalığın həm də müasir zaman və reallığın tələblərinə adekvat mənzərəsinin göz önünə gətirilməsinə imkan verdiyi göstərilmişdir.

Tənhalığın uğurlu sosial-mənəvi terapiyasını təmin etmək üçün, hər şeydən əvvəl, onun tipləri, növləri və formalarını təsnifləşdirməyin zəruriliyi vurğulanmış və ilk dəfə bu təsnifatın təqdimatına cəhd edilmişdir. Tənhalıq yaşantısının fəlsəfi-konseptual sxemi işlənmiş, bununla da elmlərarası, ortaq sayıla bilən tənhalıq modelinin ümumi cizgiləri müəyyən edilmişdir. Müasir dövrün ümumi sistemli, mədəni-mənəvi böhran kontekstində tənhalıq humanizm və bəşəriyyət üçün nəticələri qeyri-müəyyən olan qlobal problem kimi səviyyələndirilmişdir. Onun qlobal problemlər sırasına daxil olması səbəbləri əsaslandırılmışdır. Qloballaşma və informasiya cəmiyyətinin yaratdığı müsbət imkanlardan tənhalığın effektivini azaltmaq yönündə necə bəhrələnmək olduğu na dair fikirlər verilmişdir.

Vahid ÖMƏROV,
fəlsəfe üzrə fəlsəfe doktoru

Yaponlar onu gözəl qamətin mənbəyi hesab edirlər...



Maytake göbələyi dünyanın ən qiymətli və bahalı göbələklərindən biri hesab edilir. Orta əsrlərdə Çində onun çəkisinin qiyməti gümüşün qiymətinə bərabər tutulurdu. Hətta onun bitdiyi yeri gizlədər, vəsiyyət edərək nəsilən-nəslə ötürürdülər. Göbələyin diametri yarım metrə, çəkisi 4 kiloqrama çatır. Maytakeyi "rəqs edən göbək" adlandırırıldı. Bəzi mənbələrə görə, onu dərməzdən əvvəl müəyyən rəqs rituaları icra edilməli idi. Deyilənə görə, bunu etməyəndə maytake öz müalicəvi xüsusiyyətlərini itirə bilərdi. Digər mənbəyə görə, feodalizm dövründə kasıblar həmin göbələyi tapanda sevinərək rəqs edərmişlər. Yapon alimi Takişi Midano 1195-ci ilə aid əlyazmalarında maytake göbələyi haqqında məlumat verərək eramızdan əvvəl 206-cı ildə Çin imperatorlarının müalicəsində ondan dərman kimi istifadə edildiyi göstərib. Maytake yabanı halda Yaponiya meşələrində və Çinin bəzi rayonlarında bitir. Keçən əsrin 80-ci illərindən həmin göbələyi meyvə ağaclarında yetişdirirlər. Günəşli ölkədə maytakeyi gözəl qamət göbələyi hesab edirlər və yerli əhalinin inamına görə, yapon xanımlar məhz onun sayəsində füsunkar qamətə sahib olurlar. Maytakenin güclü ətri və dadı var. Şərqli kulinariyasında onu digər oxşar göbələklərlə birlikdə istifadə edir və ondan şorba, sous, ədviyyat, salat, içki və ekstratlar hazırlayırlar. Yaponiyada məşhur miso şorbasının əsas komponenti maytake göbələyidir. Göbələyi ocağın üstündə 5-8 dəqiqədən çox bişirmək olmaz, çünki o, öz effektiv təsirini itirir. Koreyada isə onu ya buxarda bişirir, ya da sadəcə olaraq qızadırlar.

Maytakenin tərkibindəki beta-qlükanlardan ən güclüsü qlifolan hesab edilir və onun xərçəng hüceyrələrinə çox güclü təsir edən yeddi göbəkədən biri olduğu məlumdur. Onun adı beş ölkənin rəsmi dərman siyahısına daxil edilib. Göbələyin spesifik xüsusiyyəti var və əsasən süd vəzi, uşaqlıq, yumurtalıq, prostat vəzi, sidik kisəsi xəstəliklərində və bağırsağ xərçəngi əleyhinə daha yaxşı təsir göstərir. Şüa terapiyası və törəmələrə cərrahi müdaxilədən sonra maytake göbələyi ilə az vaxtda bərpa prosesini təmin etmək olur. Kimyəvi terapiya ilə yanaşı göbəkədən istifadə müalicə prosedurunun səmərəsini artırır və onun bütün təsirləri elmi araşdırmalarda təsdiq olunub.

SƏS

Son səhifə

24 may

“Barselona”nın keçmiş prezidenti və arvadı həbs olunublar

“Barselona” futbol klubunun sabiq prezidenti Sandro Rossel və onun arvadı Marta Kataloniya klubunu idarə edən vaxtlarda pulların yuyulmasında şübhəli bilinən şəxslər kimi İspaniya polisi tərəfindən həbs olunublar. Bu məlumatı “Reuters” yayıb. Əlli üç yaşlı menecerlə yanaşı, bir neçə adamın da həbs edildiyi əməliyyat İspaniya Ali Məhkəməsinin qərarı və Milli Qvardiyanın dəstəyi ilə Andorra və Kataloniya yada keçirilib. “El Mundo”nun məlumatına görə, Rosselin həbsi onun Braziliya Futbol Federasiyası ilə birlikdə bu ölkənin yığmasının oyunlarının nümayişinə görə 15 milyon avro mənimləməsi ilə bağlıdır. Qeyd olunur ki, Rossel aldığı pulları ofşor şirkətlər vasitəsilə yuyub. O, bir neçə adamdan ibarət, o cümlədən arvadının və Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Rikardo Teyşeyranın daxil olduğu qruplaşmada olub. Qeyd edək ki, Rosselin adı 2013-cü ildə “Barselona” futbolçusu Neymarın Braziliya “Santos”undan Kataloniya klubuna keçməsinə dələduzluğa görə cinayət işində də hallanır, lakin hələ ki, qərar çıxarılmayıb. İspaniya prokurorluğu buna görə Rosselə beş il həbs tələb edir.



Avropa çempionatında Azərbaycanı beş grossmeyster təmsil edəcək



Mayın 29-da Minskə kişi şahmatçılar arasında Avropa çempionatı başlayacaq. AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı beş grossmeyster - Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərlı, Qədir Hüseynov və Nicat Abbasov təmsil edəcəklər. Turnirdə 150-dən çox şahmatçı iştirak edəcək. Turnir İsveçrə sistemi ilə klassik vaxt rejimində keçiriləcək və 11 turdan ibarət olacaq. Qeyd edək ki, 1-22-ci yerləri tutan şahmatçılar Gürcüstanda Dünya Kuboku yarışlarına vəsiqə qazanacaqlar. Turnirin reyting favoriti Rusiya təmsilçisi Dmitri Andreykindir.

İran saytları IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb

İranın İRNA, “Meh” və “Tabnak” xəbər agentlikləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb. Qeyd olunub ki, İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi açılış mərasimi kimi möhtəşəm olub. İran idmançıları ümumilikdə 98 medal qazanıblar ki, onların da 39 qızıl, 26 gümüş, 33-ü isə bürüncdür. Yarışlara ev sahibliyi edən Azərbaycan ümumi hesabda bütün komandaları arxada qoyaraq 75 qızıl medalla IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edilib ki, hakimlərin ədalət prinsipini əsas tutduğu bu beynəlxalq idman yarışında idmançılar üçün də yaxşı şərait yaradılıb. Təşkilatçılar yeməklərin də tam halal məhsullardan hazırlanmasını nəzərə alıblar. Vurğulanıb ki, yarışlarda 54 ölkədən 22 idman növü üzrə 3 mindən çox idmançı çıxış edib. Oyunları televiziya vasitəsilə 1 milyard insan izləyib. Oyunlar müvəffəqiyyətlə başa çatıb. “Tabnak” saytı isə bağlanış mərasiminin möhtəşəmliyini əks etdirən fotosessiya təqdim edib.



Yeni yetmələrin Avropa çempionatında

1 qızıl və 4 bürünc medal



Serbiyanın paytaxtı Belqradda yeni yetmələrin arasında Avropa çempionatı keçirilib. Azərbaycan Güleş Federasiyasının məlumatında qeyd olunur ki, çempionatda iştirak edən sərbəst güleşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar. Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamızın aktivinə Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) yazdırıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin I tədris ili tələbəsi İsgəndərova Aydan İlham qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin V tədris ili tələbəsi Zahirli Təhminə Yaşar qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin I tədris ili tələbəsi Məmmədova Şahnaz Alim qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin I tədris ili tələbəsi Əlizadə Nərminə Fuad qızının adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

BAŞSAĞLIĞI

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbraximov və rayon təşkilatının kollektivi YAP İcra Katibliyinin məsul işçisi Afət Hüseynovaya anası

QƏLƏNZƏR XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Allah rəhmət eləsin!

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500